

HƏSƏN SƏFFAR



NƏFS
TƏHLÜKƏ
MƏNBƏYİDİR



BAKİ-2003

HƏSƏN SƏFFAR

**NƏFS TƏHLÜKƏ
MƏNBƏYİDİR**

BAKİ - 2003

Həsən Səffar, “Nəfs təhlükə mənbəyidir.” Bakı,
«Qələm» - 2003, 80 səh.

**“Hidayət çırığı” mədəni-maarifçilik fondu tərcümə
heyəti**

Tərcümə edən: Zaur Sadıqov

*Kitabda nəfs və onunla bağlı olan məsələlər, əql, onun rolu və
digər bununla bağlı mövzular, doğru yolun təminatı
haqqında danışılmışdır. Həmçinin kitabda mövzularla bağlı
olan Qur'ani-Kərim ayələri, Peyğəmbər(s) və
İmamlarımızdan olan hədislər göstərilmişdir.*

Kitab geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

S $\frac{0504000000 - 528}{N - 098 - 2003}$ Qrifli nəşr

DK- 452/d

© “QƏLƏM”, 2003

MÜQƏDDİMƏ

İnsan öz nəfsini bəsləyərək maddi həyatının inkişafı uğrunda bütün imkanlarını sərf etməyə çalışır. Bu gərgin cəhdlər və zəhmətlər nəticəsində artıq mövcud zamanda maddi həyatın bütün sahələri müstəqil inkişafa istiqamət almaqdadır. Yeyinti sənayesi sahəsində əkinçilik, heyvandarlıq, balıqçılıq və müxtəlif növ qida məhsulları istehsal edən zavodların mövcud olması, şəhiyyə sahəsində yüksək səviyyəli universitetlər, xəstəxanalar, tədqiqat və araşdırma mərkəzlərinin açılması, məişət, geyim və həmçinin digər sahələrdə böyük inkişaf eks olunmaqdadır. Eyni zamanda əql və təfəkkür sahəsində də insanların müəyyən inkişafı nəzərə çarpmaqla bu gün artıq bəşər övladının elmin sırlarını və kainatın məchul qalmış məsələlərini kəşf edib öyrənmək istiqamətində yüksək nailiyyətləri mövcuddur. Demək olar ki, elmin hər bir sahəsində özünəməxsus ixtisaslar və elmi-tədqiqat institutları vardır. Zamanın tələbi ilə inkişaf edən məktəblər, universitetlər, tədqiqat mərkəzləri, akademiyalar, konfranslar, elmi jurnallar, həmçinin yeni-yeni kəşflər, ixtiralar da bu sahənin yüksək nailiyyətlərinin göstəricisidir. Lakin təəssüflər olsun ki, insanlar sözü gedən sahələrdən fərqli olaraq, öz mənəvi, ruhi və nəfsi sahəyə biganə yanaşmışlar. Hətta bu sahə ilə bağlı olan psixologiya elmi daha çox maddi tərəfə yönələrək nəfsin və ruhun dərinliklərindən qəflətdə qalmışdır. Demək olar ki, bu sahə insanların ən zəif və ən az diqqət yetirdikləri tərəfidir. Qeyd edək ki, ilahi dinlərdə digər sahələrdən fərqli olaraq bu sahəyə daha diqqətlə yanaşıldığı və məhz bu sahənin inkişafı əsas hədəf kimi nəzərdə tutulduğu aydın şəkildə özünü göstərir. Bəşər övladının bu kimi məsələyə son dərəcə nisbi və qeyri-ciddi yanaşlığından Allah-təala müqəddəs kitabı Qurani-Kərimdə Həzrət Rəsulullah(s)-in

hədəflərindən danışarkən nəfsi mənəvi xəstəliklərdən, çirkablardan təmizləmə hədəfini ön plana çəkmişdir. Belə ki, Ulu Tanrı “Cümə” surəsinin ikinci ayəsində buyurur:

“(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümumi ərəblərə özlərinən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, mənəvi çirkabdan) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər”.

Həmçinin Həzrət Peyğəmbər(s) ruhu və mənəviyyatı yüksəltməyi, kamilləşdirməyi, nəfsi islah etməyi özü üçün ən başlıca hədəf və ən məsuliyyətli vəzifə hesab edirdi. Çünkü insanın əxlaqi və davranışları məhz bununla bağlıdır. O Həzrət məşhur hədislərindən birində belə buyurmuşdur: “Mən əxlaqi dəyərləri tamamlamaq üçün göndərilmişəm”. Bu səbəbdən İslam dini olduqca zəngin mənəvi sərvətlərə və tərbiyəvi ruhi xəzinələrə malikdir.

Maddiyyatın aldadıcı həzlərinə uyaraq əxlaqsızlığı düşər olmuş, nəfsi istəklərinin təsirinə məruz qalmış dövrün cəmiyyəti daxilində həlakedici bir boşluqla üzləşməkdədir. Nəfsin dərinliyinə varıb ruhunun incəliklərini kəşf etməyə gəldikdə isə o, böyük etinasızlıq göstərir.

Hazırda bəşəriyyətin məruz qaldığı bütün faciələr, təcavüzkarlıqlar, irqi ayrı seçkilik, yoxsulluq, geniş yayılmış mənfur cinayətlər, əxlaqi pozğunluqlar və insan haqlarının tapdanması məhz mənəvi boşluğun və nəfsi azığılıqların nəticəsidir. Beləliklə, insanlar İslamin mənəvi sərvətlərinə və əxlaqi xəzinələrinə ötən əsrlərə nisbətən bu gün daha çox möhtacdırlar. Bu məsələdə isə əsas məsuliyyət müsəlmanların üzərinə düşür və bu xəzinələri məhz onlar üzə çıxarıb bütün dünyaya tanıtmalıdırular.

Lakin təəssüf ki, bu gün əksər müsəlmanlar İslamin dəyərlərindən, şəriət hökmlərindən uzaq düşmüş və hətta İslamin gözəlliklərindən, hikmətli bilgilərindən qafil olmaqdə və onları inkar etməkdə demək olar ki, digərləri (yəni, qeyri- müsəlmanlar) ilə eyni səviyyəyə enmişlər. Lakin məlumdur ki, digərləri kimi qeyd etdiyimiz tərəf bir çox istiqamətdə –iqtisadi inkişaf baxımından müsəlmanlardan önə keçmişlər. Bu səbəbdən, öz nəsim küləyinin lətfatını müsəlmanlara bəxş edən yeni dini oyanış və dirçəliş mərkəzləri İslam maarifçiliyinin yayımında ruhi sahəyə, mənəviyyata xüsusi diqqət yetirməlidir.

Əziz oxucu! Qarşidakı bu müxtəsər sətirlər, mənəvi aləmə xüsusi diqqətin artırılması istiqamətində aparılan təbliğatlara şərik olmağımın kiçik bir cəhdidir. Qeyd edim ki, bu yazılar müxtəlisf vaxtlarda söylədiyim mühazirə və hədislər toplusu olaraq kaset vasitəsilə müsəlmanlar arasında geniş yayımından sonra böyük marağa səbab olduğundan bəzi mömin qardaşları, bu mülahizələri toplayıb üzərində bir qədər işlədikdən sonra kitab şəklində də təqdim etməyə şövq etmişdir. Hazırda isə üzərində aparılan yeni düzəlişlərdən sonra bu kitabı əziz oxuculara təqdim edir və bəzi cümlələr xitabə üslubunda yazıldığı üçün sizlərdən üzr istəyirəm.

Allah- təalaya (acizanə halda) yalvarıram ki, məni bu yazıların, hədislərin təsiri ilə haqqı dərk edənlərdən və yüksək mənəviyyata yiyələnənlərdən etsin. Həmçinin, Ulu Yaradandan bu kitabı ixləşli bir əməl kimi qəbul etməsini, eyni zamanda onun möminlər üçün faydalı olmasını diləyirəm.

Həmd olsun Allaha və şükr olsun Onun nemətlərinə və bəxş etdiyi müvəffəqiyyətlərə.

Müəllif. Hic. 1411.8.1.

BİRİNCİ FƏSİL

TƏHLÜKƏ MƏNBƏYİ

Allah-təala Qurani-Kərimdə buyurmuşdur:

"And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) baturan isə, əlbəttə, ziyana uğrayacaqdır".¹

İnsan prinsipcə üç əsas ünsürdə fərqlənir. Bu ünsürlərin qarşılıqlı əlaqəsi insanın şəxsiyyətini təşkil edir. Bunlardan birincisi əql, ikincisi nəfs, üçüncüsi isə cismidir. Ruh isə bu ünsürlərin hər üçünə də şamildir. Əvvəlcə bu ünsürlərə bir qədər aydınlıq gətirək. Yəni, ruh, əql və nəfs deyildikdə biz nə başa düşürük? Cisinin mənası isə hamiya bəlli olduğu üçün onu izah etməyə heç bir ehtiyac yoxdur. Lakin ruha, əqlə və nəfsə tərif verilməsi xüsusunda filosoflar, kəlam və ideologiya alimləri arasında böyük mübahisələr və ixtilaflar yaranmışdır. İndi isə bu terminlərin tərifləri ilə tanış olaq:

Ruhun tərifi.

Ruh dedikdə insanı yaşıdan, həyat mənbəyi olan bir qüvvə nəzərdə tutulur. Hansı ki, onun cismdən ayrılması ilə insanın həyatı bu dünyada sona yetir. Məhz bu səbəbdən də yuxarıda ruhun hər üç ünsürünə (əqlə, nəfsə və cismə) şamil olduğu qeyd edilib. Həyat bəxş edən bir qüvvənin -ruhun olmadığı bir təqdirdə əqlən danışmaq olarmı? Onsuz nəfs öz rolunu oynaya bilərmi? Və ya cism hərəkət funksiyasını yerinə yetirərmi?

Ruhun cismdən xaric olması, onun dünya həyatı ilə vidalaşış başqa bir aləmə köçməsi deməkdir.

¹ Şəms surəsi, ayə 7, 8, 9 .10.

Əqlin tərifi.

Əql -dedikdə insana haqla batılı, xeyirlə şəri və mümkünlə qeyri-mümkünü bir-birindən fərqləndirməyi öyrədən bir nur başa düşülür. Digər şəkildə ifadə etsək, əql idrak, seçim və bilik qüvvəsidir. İnsan məhz onunla dərk edir, seçilir və qiymətləndirir.

Nəfsin tərifi.

Nəfsə gəldikdə isə qeyd edək ki, bu məshumun tərifində filosoflar arasında böyük ixtilaflar yaranmışdır. Hətta bəziləri nəfs haqqında təriflərin sayının qırxa yaxın olduğunu söyləmişlər.

Biz isə nəfsi, insandakı meyllərin, duyğuların və şəhvani hisslərin mərkəzi hesab edirik. Qurani-Kərimdə buna bəzən nəfs və bəzən isə qəlb adı verilmişdir.

NƏFSLƏ ƏQLİN FƏRQİ

Bütün məsələlər əqllə dərk olunur. Hər bir işin mümkün və ya qeyri-mümkün olduğunu məhz əqllə müəyyən edirik. Birlə biri topladıqda iki, iki ilə ikini topladıqda isə dörd olduğunu, həmçinin bütün bu kimi məsələləri dərk etməyə qadir olan yeganə qüvvə əqlidir. Elm, bilik, ümumiyyətlə, hər bir şeyi layiqincə qiymətləndirmək yalnız əqlin vasitəsilə həyata keçir.

Nəfsdə isə insanın atifələri -sevmək və nifrat kimi hissler yerləşir. Daha dəqiq desək, məhəbbət özünü sevmək, qürur, qorxu və digər bütün hissələrin, atifələrin mənbəyi nəfsdir. Nəticə olaraq, əqllə nəfs arasındaki fərd aydın olur.

Nəfs bu mənada insanın şəxsiyyətində ən təhlükəli tərəf hesab edilir. Çünkü o, insan üçün həm xoşbəxtlik, həm də bədbəxtlik mənbəyidir. Allah-təala Qurani-Kərimdə bu həqiqəti belə bəyan etmişdir:

“Nəfsini (günahlardan, mənəvi xəstəliklərdən) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha, mənəvi çirkaba) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.

Bəli, şəhvani hissələrin və atifələrin mənbəyi olan nəfs insanı səadətə doğru yönəltməklə yanaşı, onu yoldan azdıraraq bədbəxtliyə və fəsada sürükleməyə qadirdir.

ƏQLİN ROLU NƏDƏN İBARƏTDİR

Əql insan həyatında nəfs kimi hakim rolunu oynamır. Onun vəzifəsi yalnız dərk etmək və qiymətləndirməkdən ibarətdir. Məsələn, əql işgüzarlıq və fədakarlığın müsbət, tənbəlliyyin isə mənfi sıfət, həmcinin ədalətin yaxşı, zülmün isə pis əməl olduğunu dərk edir. Lakin nəfs daim özünü mövqe seçərək bütün ixtiyarı ələ almağa cəhd göstərir. Əqlin dediklərini qəbul edib, onlara əməl etmək, yaxud əksinə olaraq başqa bir səmtə yönəlmək nəfsin əlindədir.

Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur:

*“(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür üzündən onları inkar etdilər”.*¹

İlk öncə əqləri onlara əsil həqiqəti və vacibliyi göstərsə də, onlar bilə-bilə həmin həqiqətləri inkar etdilər. Buna səbəb isə nəfsi istəklərin, şəhvani hissələrin onlara əqlərinin dediklərinə əməl etməkdə mane olması idi. Başqa bir ayədə isə Allah-təala bu həqiqətə belə işaret etmişdir:

*“Ey kitab əqli, nə üçün bilə-bilə haqqı yalan donu geyindirir və doğrunu gizlədirsiniz?”*²

Diqqət edin və düşünün! Onlar həqiqəti bilirlər. Əqləri onlara doğru yolu göstərməyinin müqabilində nəfsi istəkləri və şəhvətləri onları əqlin dediklərindən sapınmağa və əsil həqiqəti gizlətməyə vadar edir. Bundan əlavə, bir çox hədislər və misallarda qeyd edilir ki, əql, hətta, nəfsin əlində aciz bir alətə çevrilə də bilər.

¹ Nəml surəsi, ayə 14.

² Ali İmran surəsi, ayə 71.

Qəribədir! Əzəmətli bir qüvvə olan əql nəfsin təsiri ilə aciz bir alətə çevrilir. Sanki nəfsi isteklərin firtınası onu dəryada üzən qayıq kimi müxtəlif səmtlərə sürükləyərək istədiyi vaxt ondan istifadə edər.

ƏQL NECƏ ƏSİRƏ ÇEVRİLİR

Əvvəlcə əql insana məsləhətini verərək deyir: "Oruc tutmaq çox gözəl əməldir, yaxşı olar ki, onu edəsən". Lakin nəfs insana bu işdə mane olur və şəhvani-hisslər, həvayyi-nəfs onu oruc tutmaqdan yayındırmağa çalışır. Bu halda, orucu pozmaq qərarına gəldikdə, artıq ləziz yeməklər əldə etmək haqda düşünməyə ehtiyacı duyulur. Və bu an yenidən əqlə müraciət edildikdə isə artıq əql müstəqil bir qüvvə kimi deyil, nəfsin əsiri kimi fəaliyyətə başlayır.

Başqa bir misala diqqət yetirək: Əql oğurluğun pis iş olduğunu dərk etsə də, nəfs ona qarşı çıxaraq bu mənfur əməli yerinə yetirməyi qərara alır. Lakin oğurluq etmək üçün dəqiqli plan hazırlanmalı olduğundan onu yenə əql həyata keçirərək nəfsin əmrləri ilə hərəkət edən aciz bir alətə çevirilir.

İmam Əli ibn Əbu Talib(ə)-in bu haqda buyurduğu kəlamları qeyd etmək yerinə düşərdi. O Həzrət buyurmuşdur: "**Nə çox əqlər həvai-nəfsin hökmranlığı altında əsirə çevrilmişdir**".¹

"Əql daha çox şəhvətin şimşəkləri altında məhv olar".²

Digər bir kəlamında isə o Həzrət əqlin, yalnız nəfsi istəklər və şəhvətlərdən xilas olduğu zaman insan həyatında idarəedici rol oynadığını işaret edir:

"Əql nəfsi istəklərin əsarəti altında çıxdıqda və dünya sevgisindən (dünyanın aldadıcı və müvəqqəti ləzzətlərinə bağlılıqdan) xilas olduqda bunları (söylədiyim bu nəsihətləri, həqiqətləri) təsdiqləyər".³

¹ Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 211-ci kəlam.

² Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 219-ci kəlam.

³ Nəhcül-bəlağə, 3-cü fəsil.

Həmçinin İmam(ə) şəhvətin əqli parçalamasına da toxunaraq buyurmuşdur:

“**Şəhvət hissleri onun (həvayı-nəfsinə aldanmış şəxsin) əqlini parça-parça etmişdir**”.¹

“**Əql həvayı-nəfslə şəhvətin təzyiqi nəticəsində aradan gedər**”.²

“**Əqlin düşməni həvayı-nəfsdir**”.³

Bələliklə, məlum olur ki, nəfsin əql üzərində hökmranlıq edib, ondan istənilən kimi yararlanmağa qüdrəti çatır. Onun təhlükəli hesab edilməsi də məhz bu səbəbdəndir. Qurani-Kərimin insanın xoşbəxtliyini, nicatını və uğurunu onun nəfsinin sağlam olması ilə əlaqələndirməsi də məhz bundan irəli gəlir. Bu haqda, Allah-təala Naziat surəsinin 40, 41-ci ayələrində buyurmuşdur:

“Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən onun yurdunu Cənnətdir!”

Elə isə əsas məsələ nəfslə bağlıdır. Nəfsini tərbiyə edib saflasdıran şəxs böyük uğur qazanar, nicat tapar. Buna görə də, nəfsin tərbiyəsinə, onun təhlükəli xəstəliklərdən nicat tapmasına xüsusi diqqət yetirilməlidir.

¹ Nəhcül-bələğə, 109-cu xütbə.

² Mizan əl-hikmə, c.6, s.431.

³ Mizan əl-hikmə, c. 6. s.436.

YUNAN MƏNTİQİNİN NÖQSANI

Alımlar məntiq elminə tərif verərək bu elmin insan beynini səhv düşüncədən qoruyan qanunverici bir alət olduğunu bildirmişlər. Həmin fikirlərə əsasən, bu elmin əsas hədəfi xətalardan uzaqlaşmaqla fikirlərə düzəliş etməkdən ibarətdir. Bununla da aydın olur ki, biz yalnız düşünmə qabiliyyətimizi tənzimləməkdə məntiq elminə ehtiyac duyuruq. Qeyd edilən bu fikirlər məşhur alim şeyx Müzəffərin məntiq kitabından götürülmüşdür. Lakin İbn Həzm Əndolosinin fikrinə əsasən, məntiq elmi bütün həqiqətləri araşdıraraq onları batıl, mənasız və əhəmiyyətsiz məsələlərdən heç bir şübhə qalmadan seçib ayırır.

Maraqlıdır, əsası və bəndləri məşhur filosof Aristotel (e.ə.384-322) tərəfindən tərtib edilmiş yunan məntiqi həqiqətənmə bu vəzifəni yerinə yetirir?

Bu fikri qətiyyətlə inkar edərək məntiq elminin sadəcə düşünmə prosesinə və təfəkkürün formalarına, növlərinə üstünlük verdiyini qeyd edə bilərik. Bu səbəbdən bu elmə, həmçinin formal məntiq deyilir. Belə ki, məntiq elmi nəfsin dərinlikləri və onun insan təfəkkürünə psixoloji təsirləri haqda araşdırımlar aparmır.

Görkəmli alim Məhəmməd Təqi Müdərrisi bu haqda olan fikirlərini belə qeyd edir: Məntiq elmini (Yunan məntiqini) ifratçılıq, anarxiya və sofistikanın müqabilində yaranmış insanın düşüncə tərzini formalasdıran bir vasitə kimi qiymətləndirmək olar. Yəni bu elm fikirlərin mənbəyini araşdırmaqdan daha çox onların bir-biri ilə əlaqəsinə diqqət yetirir. Bu isə bütün səyini rəqəmlərin toplanıb-çıxılmasına sərf edən, lakin onların arxasında gizlənən həqiqətlərə diqqət yetirməyən şəxsin misalına bənzəyir. Aristotelin bu formal məntiqi

təfəkkürün mahiyyətinə varmadan, sadəcə onun formalarının (növlərini) öyrənilməsinə əhəmiyyət verməsi ilə insanın daxilindəki mənfi və zəlalətə yönəldici hissələrin (xüsusiyətlərin), həmçinin bu hissələrin (xüsusiyətlərin) əqrəsində əqli rolunun unudulmasına bais oldu. Məhz bu səbəbdən, formal məntiq elmi bəşəriyyətin fikri əximindən inkişaf etməsini yetərlə şəkildə təmin etməyə nail ola bilmədi.¹

Bu elmin əsas müddəasında deyilir ki, insanın elmlə bağlı problemi sırf əqli problemdir və düşüncə tərzini tənzimləyən (formalaşdırıran) qaydalar təyin etməklə bu problemi həll etmək olar. Lakin həqiqətdə insanın bu əshədəki problemi əqlidən daha çox nəfsələ bağlıdır. Bu səbəbdən də insanın əqlini və düşüncə tərzini formalaşdırıran qaydalar təyin etməzdən onca onun (insanın) nəfsini təhlükəli xəstəliklərdən mühafizə etmək əzərkədir. Çünkü insanın nəfsi sağlam olmadıqda onun radəsinə təsir göstərərək (onu) istəklərinin hərəkət etdiyi stiqamətə yönəldə bilər. Belə olduqda isə insan öz lüşünmə qabiliyyətini itirir və həmin an, əlbəttə ki, düşüncə ərzini tənzimləyən qaydaların heç biri ona kömək edəilmir.²

Məhəmməd Təqi Müdərrisi, "Məntiq əl-İslami", s.55.

Məhəmməd Təqi Müdərrisi, "Məntiq əl-İslami", s.187.

NƏFSƏ DİQQƏT YETİRMƏYİN ZƏRURİLİYİ

Bəzi insanlar əqlərinin kamilləşməsinə xüsusi diqqət yetirərək müxtəlif məlumatlar və fikirlər əldə etməklə onu gücləndirirlər (zənginləşdirirlər). Digərləri isə cisimlərini bəsləməyə daha çox üstünlük verərək onu daim dadlı təamlar və başqa ləzzətlərlə, rahatlıq gətirən vasitələrlə təmin edirlər. Laikin təəssüflər olsun ki, insanların əksəriyyəti öz nəfslərini unudaraq onu islah etməyə əhəmiyyət vermir. Məlumdur ki, nəfs sağlam olmadıqda əqlin və cismiñ heç bir dəyəri olmaz. Belə ki, nəfs xəstə olduqda əqlən sui-istifadə edər və bununla cismi də uçuruma yuvarlayar.

Keçmiş tarixə və yaxud müasir həyata nəzər yetirdikdə bəzi insanlar əqli və elmi baxımdan yüksək səviyyəyə çatmalarına, dərin biliyə yiyələnmələrinə baxmayaraq, bədbəxtliyin və mənəvi pozğunluğun ən son pilləsinə enmələrinin şahidi olarıq. Bu həqiqətə sübut olaraq İblisi misal götirmək mümkündür. Onun bu qədər alçalması, bədbəxtliyə düşçər olması elminin azlığındanmı baş vermişdir? Əlbəttə ki, xeyir...

İblisin başına gələnlər onun elminin azlığı səbəbi deyil, əksinə o, bu sahədə digərlərindən daha üstün və bizim bilmədiyimiz bir çox şeylərdən xəbərdar olan böyük bir alim idi. Bu halda onun cəzalandırılmasına hansı amilin səbəb olduğu suali meydana çıxır. Allah-təala bu haqda Qurani-Kərimdə belə xəbər verir:

“(Allah İblisə:) Mən sənə səcdə etməyi əmr etdikdə buna nə mane oldu? –deyə buyurdu. (İblis:) Mən ondan daha yaxşıyam (üstünəm), çünkü Sən məni oddan, onu isə palçıqdan yaratdin! –dedi”¹.

¹ Əraf surəsi, ayə 12.

Buradan məlum olur ki, İblisi uçuruma yuvarlayan səbəb onun təkəbbürlüyü olmuşdur. Şübhəsiz ki, təkəbbürlük də əqli deyil, nəfsi xəstəlik olduğundan o, bu məsələdə öz elmindən faydalana bilərdi. O cümlədən azgınlığa və bədbəxtliyə düşar olmuş insanların eksəriyyəti də elmlərinin azlığından deyil, məhz nəfslərinin xəstə olması üzündən bu kimi acı nəticələrlə qarşılaşmışlar.

Burada İmam Əli(ə)-in gözəl bir kəlamı öz yerini tapır. O Həzrət buyurmuşdur: “**Nəfsini islah etməyən şəxs əqlindən faydalana bilməz**”.

Başqa bir kəlamında isə İmam (ə) belə buyurmuşdur:

“Həvayı-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.¹

Nəfsi xəstəliklərin əqlə təsir etməsinə gəldikdə isə o Həzrət buyurmuşdur:

“Bilin ki, uzun-uzadı arzular əqli aradan aparar...”.²

“İnsanın özünü bəyənməsi onun əqlinə həsəd aparan şeylərdən biridir”.³

Buradan məlum olur ki, nəfsin islah olunması məsələsinə böyük əhəmiyyət verilməlidir. Çünkü nəfs təkəbbürlük, lovgılıq, şöhrətpərəstlik, qorxaqlıq, tənbəllik, kin-küdürət və digər bu kimi xəstəliklərə düşar olarsa, artıq heç bir şey bunun qarşısında fayda verməz. Allah-təala bu haqda Qurani-Kərimdə buyurmuşdur:

“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam”.⁴

¹ Mizan əl-hikma, c.6, s.436.

² Nəhcül-bəlağə, 86-ci xütbə.

³ Nəhcül-bəlağə, qısa və hikmətli kəlamlar bölməsi, 212-ci kəlam.

⁴ Əraf surəsi, ayə 146.

Yəni onlar nəfsləri təkəbbürlük xəstəliyinə düçər olduğundan iman gətirməyə, hidayət tapmağa belə müvəffəq olmazlar.

Peyğəmbər(s)-ə iman gətirməyənlərin nöqsanı əqllərində, yoxsa elmə yiylənməməkdə idi? Xeyr, qətiyyətlə bunu inkar edərək onların probleminin nəfslərinin təkəbbürlük kimi çirkin bir xəstəliyə düçər olması və həvai-nəfslərinin onlara hakim kəsilməsi olduğunu qeyd etmək olar.

NƏFSLƏ BAĞLI ÜZƏRİMİZDƏ OLAN MƏSULİYYƏT

Biz əqlimizi kamilləşdirmək məqsədi ilə onu elm və biliklə təmin etməyə, həmçinin cismimizi bəsləmək, ona müxtəlif həzz və rahatlaşdırıcı vasitələrlə qayğı göstərməyə geniş vaxt ayırırıq. Lakin nəfsimizin islah olunması, onun təhlükəli xəstəliklərdən təmizlənməsi üçün necə, vaxtimizi sərf edirikmi?

Doğrudur, dünyanın qərb və şərqi dəki universitetlərində seçdikləri sahə üzrə təhsil alıb yüksək elmi dərəcəyə yiyələnən insanların əqləri olduqca iti və güclüdür. Həqiqətən də, mövcud dəqiq texnikalar, daim yenilənən elektron cihazlar icad edən əqlər qarşısında insan özünü bir növ aciz və həqir hiss edir. Nəzər saldıqda elmi və texnoloji sahədə inkişaf etmiş qərbdə möhtəşəm, heyranedici texnikalar istehsal edildiyi müşahidə olunur. Bütün bunlar təbii ki, əqlin bəhrəsidir. Lakin bununla yanaşı, o insanların daxilində müxtəlif nəfsi xəstəliklər və mənfi xislətlər də yaranıb böyüyür və həmin əqləri və cismiləri bu dünyada bədbəxtliyə, axırətdə isə cəhənnəm oduna sürükləyir.

SƏHV DÜŞÜNCƏ

Bəzi insanlar elə düşünürlər ki, nəfsin islahı üçün sərf olunan vaxt hədərdir. Məsələn, bəzən, insan (vəfat etmiş) bir möminin dəfn mərasimində iştirak edərkən qəbristanlığa gedərək orada olduğu müddətdə sərf etdiyi vaxtin hədər getdiyini düşünə bilər. Özlüyündə belə işlər bu qədər vaxtı kitab oxumağı və ya mühüm məsələlər üzərində düşünərək əql işlətməyin daha yaxşı olduğunu düşünür. Əlbəttə ki, bu cür fikirləşmək mənasızdır.

Məgər bizim ehtiyacımız (vəzifəmiz) sadəcə əqlimizə fayda vermək və məlumatlar toplayaraq onu gücləndirməkdən ibarətdirmi?

Bəs onda nəfsimiz necə olsun? Onun islahı ilə kim məşğul olmalıdır?

Nəfsimizin xəstəliklərdən təmizlənməsi yolunda sərf etdiyimiz vaxt hədər deyil, əksinə vacib olan bir işdir. İslamda olan ibadətlərin və bu ibadətlərin şirinliyinin sırrı də məhz bu nöqtədə gizlənir. Yəni namaz qılmaq, dua etmək, dəfn mərasimlərində iştirak etmək və özümüzü gündəlik olaraq mühasibə etmək kimi işlərə vaxt ayırmaq nəfsin saflaşmasına xidmət edir.

İnsanın özünün gündəlik mühasibə etməsinin zəruriliyi haqda İmam Kazım(ə) belə buyurmuşdur:

“Hər gün özünü mühasibə etməyən şəxs bizdən deyildir. Belə ki, yaxşı işlər etmişsə, Allahdan onların artırılmasını diləməli və Ona şükr etməli, yaxud pis işlər etmişsə, Allahdan onların bağışlanılmasını istəməli və bu günahlara tövbə etməlidir”.¹

¹ Mizan əl-hikmə, c.2, s.407.

İnsanın elmi inkişafı, əql və idrak dairəsinin genişliyi ilə nəfsinin sağlamlığı arasında tarazlıq olmadıqda onun gələcəyi üçün böyük bir təhlükə törənər. Bu tarazlığı qorumaq üçün isə biz nəfsimizin islahı məsələsinə xüsusi əhəmiyyət verməli və vaxtıımızın bir hissəsini onun qeydinə qalmağa sərf etməliyik.

İKİNCİ FƏSİL

İSLAM MƏNTİQİNƏ ƏSASƏN NƏFSİN TƏHLÜKƏSİ

NƏFS PİŞ İŞLƏRƏ VADAR EDƏNDİR

Müxtəlif meylləri və şəhvani hissləri özündə ehtiva edən nəfs təbiətcə insanı daim ləzzətlərə nail olmaq və istəklərini təmin etmək məqsədilə fəsad və azğınlığa doğru sürükləyir. Yəni əgər şəhvani hisslər nəfsə hakim kəsilərsə və insanda da bu hisslərə qarşı çıxan, layiqli müqavimət göstərən iradə və əzmkarlıq qüvvəsi olmazsa, onda şəhvani hisslər onu uçuruma yuvarlamaqla onun gələcəyini, həyatının bütün sahələrini təhlükə qarşısında qoymuş olar.

Buna əsasən Londonda nəşr olunan “Əl-həyat” adlı jurnalda nəfsi istəklərinə uyaraq azğınlıq və şərəfsizliyin ən son həddinə enmiş insanı əks etdirən bir məqaləni qeyd etmək olar. Jurnalın miladi təqvimlə 27 yanvar 1991-ci il və müvafiq olaraq hicri-qəməri təqvimi ilə 12 rəcəb 1411-ci il tarixində nəşr edilmiş sayında yazılır:

Amerika Birləşmiş Ştatlarında yeni nəslin düşər olduğu ictimai və əxlaqi pozğunluğun göstəricilərindən biri də ötən həftə Çıqaqo məhkəməsində işi gedən hadisədir. Belə ki, ötən həftə bu məhkəmə prosesində gecə barlarından birində aşnasi ilə sərbəst görüşmək üçün öz körpə qızını avtomobilinin yük yerində qoyub getmiş Patrisa adlı gənc ananın azadlıqdan məhrum olunması haqda hökm çıxarılmışdır. İyirmi doqquz yaşılı bu qəddar ana hadisə haqqında verdiyi ifadədə demişdir ki, həmin gün onun gecə barlarından birində aşnasi ilə görüşü olub və səkkiz aylıq qızı Ceyniyə dayə tapa bilmədiyindən onu da özü ilə aparmaq məcburiyyətində qalıb. Qeyd edək ki, Ceyni onun keçmiş ərindən olan qızıdır və onlar körpənin dünyaya gəlməsindən 3 ay sonra ayrılmışlar. Bu namussuz qadın özünü günahsız

hesab edərək polis şöbəsində belə demişdir: "Mən başa düşmürəm ki, siz nəyə görə mənə bu şəkildə zülm edirsiniz? Mən ki, qızımı avtomobilin yük yerində xulçanın üzərinə uzatmışdım. Hətta onun yanında radio cihazı da qoymuşdum ki, o musiqi səsi eşidərək sakitlikdən və qaranlıqdan qorxmasın".

Ekspertlərin rəyinə əsasən Patrisa körpəsini tam üç saat ərzində orada tənha qoymuşdur. Lakin o özü hər yarım saatdan bir qızına baş çəkdiyini israr edərək deyir:-Tez-tez ayaq yoluna getmək bəhanəsi ilə "dostumdan" icazə alaraq Ceyniyə baş çəkirdim. Amma bir neçə dəfədən sonra o bundan şübhələnərək mənə bir daha çıxmaq üçün icazə vermədi.

Pitza restoranında işləyən Con Nolandin şahid qismində verdiyi ifadəyə görə o, həmin avtomobilin yanından iki dəfə keçib, lakin uşağın ağladığını eşitsə də, onun yük yerində olması Conun heç ağlına belə gəlməyib.Çikaqo polisinə telefon vasitəsilə ifadə verən Ricina Cekson isə hadisə haqqında belə deyir:" Öncə yük yerindən gələn bu boğunuq səsi pişik miyoltusuna bənzətdim. Sonra isə avtomobilə bir qədər də yaxınlaşaraq həmin səsi diqqətlə dinlədikdə onun uşaq çığartışı olduğunu başa düşdüm".Bu xəbəri eйтdikdə dərhal polis əməkdaşları özlərini hadisə yerinə çatdıraraq avtomobilin yük yerini açıb havasızlıq və ağlamaqdan boğulmaq üzrə olan körpəni oradan çıxarırlar və avtomobili yedəklə cərimə meydanına aparırlar. Bir neçə dəqiqədən sonra Patrisa qızına baş çəkmək üçün avtomobilin dayandığı yerə gəlir. Onu yerində görmədikdə, "qızımı uğurladılar, avtomobilimi uğurladılar", deyə qışqırmağa başlayır. Lakin bu fəryadi çox çəkmir. Yaxınlıqda pusquda dayanmış polislər özlərini yetirib onu yaxalayırlar. Qızının körpələr evinə aparıldığını bildikdə isə Patrisa avtomobili və qızını uğurlamaqda polisləri ittiham etməyə başlayır. Və

yalnız polis kapitanının onu öz qızına qarşı etinasızlıq göstərib ölümlə üz-üzə qoyduğu üçün saxlanıldılığını dedikdən sonra sakitləşir.

Budur nəfsin insanı pis işlərə sürükləməsi...

Bu səbəbdən dinimizin bizi mövcud təbiətə malik olan nəfslə ehtiyatlı davranışmağa, həmçinin aldadıcı hissərin qarşısında tab gətirməyimiz, şəhvani istəklərin təsiri altına düşməməyimiz üçün idrak və möhkəm iradə ilə silahlanmağa çağırır.

1.Yusif Peyğəmbər(s) şəhvani hissələrə qarşı mətin və sarsılmaz olmaqdə ən çox misal çəkilən, ən gözəl nümunə kimi göstərilən bir şəxsiyyətdir. Lakin bununla belə o da nəfsin təbiətcə pisliklərə sövq edən bir qüvvə olduğunu vurğulayır və onun nəticəsindən qurtulmağın yeganə yolunu təqvalı olmaqdə görürdü. Təqva isə İlahi rəhmətin təcəssümüdür.

Allah-təala Qurani-Kərimdə Həzrət Yusif (ə) -in dilindən belə buyurmuşdur:

*Mən özümü təmizə çıxartmiram. Rəbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!*¹

2.İmam Əli(ə) öz nəfsinin təbiətindən, pisliklərə sövqedici olmasından xəbərsizcəsinə, kor-koranə ona inanıb müti olan şəxsin başına gələnlərə işaret edərək buyurmuşdur:

*“Həqiqətən, nəfs insana pislikləri və pozğunluqları əmr edəndir. Ona bel bağlayana xəyanət, tabe olanı həlak edər. Ondan razi qalanı isə pis nəticələrə sürükləyər”.*²

¹ Yusif surəsi, ayə 53.

² Mizan əl-hikmə, c.10, s.130.

3.O Həzrət(ə) yenə də buyurmuşdur:

“Həqiqətən də, bu nəfs (insana) pislikləri əmr edəndir. Ona biganə yanaşanı günahlara doğru sürükləyər”.¹

4.İnsanın nəfsi onu günahlar toruna salmaq üçün aldadıcı və şirnikləndirici vasitələrdən istifadə edir. Buna görə də insan son dərəcə ayıq və ehtiyyatlı olmalı, heç zaman nəfsinə aldanmamalı və öz cilovunu şəhvani istəklərin ixtiyarına verməməlidir. Bu haqda İmam Əli(ə) buyurmuşdur:

“(Ey insan) Həqiqətən sənin nəfsin aldadıcıdır (hiyləgərdir). Əgər ona inanıb etibar etsən, şeytan səni günahlara doğru aparar”.²

5.İmam(ə) Malik Əştəri Misirin valisi təyin etdikdən sonra ona yazdığı məktubda belə buyurmuşdur: **“...Ona əmr edirəm ki, öz nəfsini şəhvani istəklərdən təmizləsin, onun cilovunu çəksin. Həqiqətən, Allahın rəhm etdiyi kimsə istisna olmaqla nəfs (insana) pis işlər görməyi əmr edər”.**³

6.İmam Əli ibn Hüseyn Zeynul-Abidin(ə) isə tərbiyəvi və hikmətli bir üslubla, münacat və Allah-təalaya acizənə yalvarış dili ilə insana nəfsinin təbiətini tanıtdırır, və onunla ehtiyyatlı davranışlığı öyrədir. O Həzrət “Şikayət edənlərin münacatı” adı ilə tanınmış məşhur münacatlarından birində buyurmuşdur:

“İlahi, pisliklərə əmr edən, günahlara tələsən, qadağan etdiyin işlərə məftun olmuş, qəzəbinə tuş gəlmış bir nəfəsdən sənə şikayət edirəm. O məni xətərli yollara sürükləyər və Sənin yanında ən bədbəxt halda həlak olan şəxsin səviyyəsinə endirər. Nöqsanları çox, arzuları isə

¹ Mizan əl-hikmə, c.10, s.130.

² Həmin mənbə.

³ Nəhcül-bəlağə, 53-cü məktub.

sonsuzdur. Ona şər üz verdikdə təşvişə düşər, xeyirlə qarşılaşdıqda isə ona mane olar. Boş və mənasız işlərə, cəlbedici əyləncələrə meylli, bütünlükdə cəhalət və xətalarla (yanlışlıqlarla) doludur. Məni günah etməyə tələsdirər, tövbə etməkdən isə yayındırmağa çalışar".¹

7.Tarix boyu bir çox fərdlər və hətta cəmiyyətlər öz nəfslərinin, şirnikləndirici istəklərinin qurbanına çevrilmişlər. Nəhrəvan döyüşündə qətlə yetirilmiş dörd minə yaxın xəvarıcı² bu həqiqətə ən münasib nümunə kimi qeyd etmək olar. Əvvəllər onlar İmam Əli(ə)-in silahdaşları olmuş, lakin bir anlıq diqqətsizlik və çəşqinqılıq yol vermələri nəticəsində şeytan onlara hakim kəsildi və bununla da, onlar öz cilovlarını nəfslərinin ixtiyarına verdilər.

İmam Əli(ə) Nəhrəvan döyüşü baş verən gün xəvariclərin cəsədlərinin yanından ötərkən onlara baxıb buyurdu:

"Vay halınıza, sizə zərər yetirən, elə sizi şirnikləndirib yolunuzdan azdırان (şey) oldu.

İmam(ə) -dan onları şirnikləndirib yollarından azdırان nə oldu? -deyə soruşduqda o Həzrət(ə) belə cavab verdi:

-Azdırıcı (qüvvə olan) şeytan və pisliklərə sövq edən nəfs onları arzularla şirnikləndirib yollarından sapındırdı, günah etmələrinə imkan yaratdı, qələbə çalacaqlarına vəd verdi və nəticədə isə onları Cəhənnəm oduna vasil etdi".³

¹ Səhifeyi Səccadiyyə , 2-ci münacat.

² Siffin döyüşündə Müaviyyə ibn Əbu Süfyanın hiyləsinə aldanaraq İmam Əli (ə) -in ordusundan ayrılanlar.

³ Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 323-cü kəlam.

ƏN BÖYÜK CİHAD NƏFSLƏ EDİLƏN CİHADDİR

Allah-təalanın dünyada insanı mübtəla etdiyi ən böyük və ən çətin imtahanı onun öz nəfsi ilə sınağa çəkilməsidir. İnsanın Allah yanındakı məqamı, hörməti, həmçinin dünyada və axırətdəki gələcəyi onun məhz bu imtahandan müvəffəqiyyət qazanmasından asılıdır. Məhz bu səbəbdən nəfslə mübarizə aparmaq insanın bu həyatda qarşılaşduğu mübarizələrdən ən çətini və təhlükəlidir.

a) Kimliyindən asılı olmayaraq hər bir insan bu mübarizəyə qatılmaq məcburiyyətindədir. Heç kəsə bu döyüsdən yayınmaq ixtiyarı verilməmişdir. Hətta Peyğəmbərlər, Vəsilər və övliyalar belə bu mübarizədən istisna edilməmişlər. İnsan hər hansı bir yolla digərləri ilə mübarizə aparmaqdan yayınmağı bacarsa da, öz nəfsi ilə mübarizə aparmaqdan heç bir yolla boyun qaçıra bilməz.

b) Bu daimi bir döyüsdür və onun müddəti insanın ömrü qədərdir. Yəni, hər bir insan düşünmə tərzini formalaşlığı andan həyatının sonuna dək öz nəfsi ilə mübarizə aparmağa məhkumdur. Lakin bəzi insanlar da vardır ki, bütün həyatı boyu bu mübarizədə uğur qazanmalarına baxmayıaraq, ömürlerinin son anlarında müvəffəqiyyəti əldən verirlər.

v) Həbelə bu mübarizə insan həyatının bütün sahələrini əhatə edir və onun hər bir işinə şamil olur. Onun əhatə dairəsi bütün nahiylərə, incəliklərədək uzanaraq insanın təfəkkürünə, hissiyatına, əməllərinə, sözlərinə, hətta işaretə və sükutuna da müdaxilə edib öz təsirini göstərir. Belə ki, həvayi-nəfs və şəhvani istəklər insanın əqidə və düşüncələrinə, hissətmə və duyma qabiliyyətinə, davranışına və mövqelərinə, həmçinin digərləri ilə əlaqələrinə xələl gətirə bilər.

q)Ən dəhşətlisi isə insanla öz nəfsi arasında olan möhkəm bağlılıq və sıx əlaqədir. İnsana ən yaxın şey nəfsdir. O insanların daxilində yerləşdiyi üçün ondan ayrılmazdır. Həqiqətən, düşməni ilə birgə yaşamaq, onunla sıx əlaqədə olmaq insan üçün çox çətindir! Bəli, bütün bu səbəblər üzündən nəfslə mübarizə etmək ən təhlükəli mübarizə hesab edilir. Həzrət Peyğəmbərimiz(s) tamamilə doğru buyurmuşdur:

“Ən böyük cihad nəfslə edilən cihaddır”.

Aşağıda qeyd edilən mübarək ayə və hədislər də bu həqiqəti təsdiqləyir:

1.Allah-təala Qurani-Kərimdə buyurmuşdur:

“Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən onun yurdunu Cənnətdir!”¹

Bununla aydın olur ki, öz nəfsinə qarşı daimi mübarizədən qalib çıxan şəxs ən böyük mükafat olan Cənnətə layiqdir. Həqiqətən də Cənnəti qazanmaq üçün insanın bir çox əziyyət və çətinliyə qatlanmasına dəyər.

2.Əmirəlmöminin Əli(ə) belə nəql edir ki, bir gün Allahın Rəsulu (səqifə) mübarizəni uğurla tamamlayıb geri dönen bir qrup müsəlman döyüşülərinə xıtabən buyurdu:

“Salam olsun kiçik cihadı uğurla yerinə yetirmiş qövmə. Lakin onların qarşısında hələ böyük cihad vardır.

Müsəlmanlar o Həzrətdən: -Ey Allahın Rəsulu, bəs böyük cihad nədir? -deyə soruşduqda, Peyğəmbər(s) belə buyurdu: “Ən yaxşı cihad insanların öz daxilindəki nəfsi ilə etdiyi cihaddir”.²

Bəlkə də, hədisin sonuncu hissəsi nəfslə cihad etməyin ən təhlükəli nöqtələrindən birinə işarə edir. Həmin

¹ Naziat surəsi, ayə 40-41.

² Bihar Əl-Ənvar, c.70, s.64.

təhlükəli nöqtə isə yuxarıda haqqında danışılan nəfslə insanın möhkəm bağlılığı, sıx əlaqəsi və onun insana daxili düşmən olması məsələsidir.

3.Həzrət Peyğəmbər(s) buyurmuşdur:

“Qüdrətli insan qol gücünə malik olan deyil, qəzəbləndikdə nəfsini cilovlamağı (özünü ələ almağı) bacaran insandır”.¹

4.Fəzalə ibn Übeyd Peyğəmbər(s)-in belə buyurduğunu nəql etmişdir:

“Həqiqi mücahid öz nəfsi ilə cihad edən şəxsdir”.²

5.İmam Əli(ə) buyurmuşdur:

“Ən şücaətli insan nəfsi istəklərinə qalib gələn insandır”.

6.İmam(ə) yenə də buyurmuşdur:

“Nəfsinizə qarşı cihadı davam etdirməklə ona sahib olun (onu cilovlayın)”.³

7.Başqa bir kəlamında isə o Həzrət belə buyurmuşdur:

“Nəfsi islah etmək üçün (şəhvani) istəklərə qarşı cihad etmək lazımdır”.⁴

8.İmam Əli(ə) nəfslə mübarizə aparılan zaman zəruri olan bəzi taktikalar haqqında danışarkən buyurmuşdur:

“Nəfsinlə mübarizə aparmaq sənin üçün çətinləşdikdə ona qarşı daha da sərt ol ki, sənə boyun əysin və onu aldat ki, sənə tabe olub, itaət etsin”.⁵

¹ Səhih Əl-Buxari, Ədəb bölməsi, 5763-cü hədis.

² Sünən Tirmizi, Cihadın fəzilətləri bölməsi, 1621-ci hədis.

³ Mizan əl-hikmə, c.10, s.143.

⁴ Həmin mənbə.

⁵ Həmin mənbə.

İnsan gərək bu mübarizənin çətinliyi qarşısında tezliklə təslim olaraq məglubiyyətlə razılaşmasın və düşmənin hiyləsinə aldanaraq onun istəyini qəbul etməsin. Əksinə öz mətinliyi və sərtliyi ilə şəhvani istəklərin müqavimətini qıraraq nəfsini zəlil etsin. Habelə öz müdrikliyi ilə şirnikdirici (günahlara sövqedici) istəklərini aldadaraq yaranmış fürsətləri onların əlindən çıxartsın.

9. İmam Əli(ə) yenə də buyurmuşdur:

“Nəfsinə arxa çevirirək (yəni onun istəklərini, təkliflərini rədd edərək) yaxınlaş”.¹

Cünki nəfsə, onun istəklərini qəbul edərək yaxınlaşmaq insani, eləcə də nəfsi həlak edər. Nəfslə onun tələblərini rədd edərək rəstar etmək isə ilk növbədə onun (nəfsin) xeyrinə olub islah olunmasına xidmət edir.

10. İmam Əli(ə) buyurmuşdur: “**Nəfsin aldadıcı (yəni onu islah etməyin yolu) şəhvani istəklərdən çəkinmək və dünya ləzzətlərindən pəhriz saxlamaqdadır**”.²

11. Həmçinin o Həzrət xütbələrindən birində belə buyurmuşdur:

“Bilin ki, (nəfs tərəfindən) Allaha itaət sayılan bütün əməllər könülsüz, Ona asılık sayılan əməllər isə rəğbətlə qarışlanar. Odur ki, öz şəhvətindən uzaqlaşan və həvayi-nəfsini boğan şəxsə Allahın mərhəməti olsun. Həqiqətən də bu nəfs insani çox aqla siğmaz dərəcədə pis məqsədlərə sürükləyən və daima şövqlə günaha can atandır. Və bilin ki, - Ey Allah bəndəleri- mömin gecə-gündüz öz nəfsinə şübhə ilə yanaşar(yəni, daima onunla həddindən artıq ehtiyatla rəstar edər), onu məzəmmət edər və gücləndirməyə (islah etməyə) çalışar”.³

¹ Mizan əl-hikmə, c.10, s.144.

² Həmin mənbə.

³ Nəhcül-bəlağə, 176-cı xütbə.

12.İmam Əli(ə) orduda sərkərdə təyin edib Şama göndərdiyi Şüreyh ibn Haniyə tövsiyə edərək buyurmuşdur:

“Allahdan qorx (yəni, daima Allahın qadağa etdiyi şeylərdən çəkin) dünyanın səni aldatmasından ehtiyat et. Heç vaxt ona (dünyaya) bel bağlama. Bil ki, pisliyə düşməmək üçün sevdiyin şeylərin çoxundan nəfsini çəkindirməsən şəhvani istəklər sənə çox zıyan gətirər. Qəzəblənib coşduqda isə ona sahib çıx və onu əzib özünə tabe et”.¹

13.İmam Əli(ə) yenə də buyurmuşdur:

“Ən yaxşı əməllər, nəfsini məcbur edərək yerinə yetirdiyin əməllərdir”.²

Cünki hər bir əməlin aqibəti özündən sonra bağışladığı təsir, yəni nəfsə qalib gəlmək və ona müxalif çıxmaq, onun özündən daha əhəmiyyətlidir.

14.Digər bir xütbəsində isə İmam(ə) insanın, öz nəfsinə müqavimət göstərib onu islah etməkdə əsas rolunu bəyan edərək buyurmuşdur:

“Bilin ki, insan nəfsini islah edərək onu özü üçün nəsihət verici və pisliklərdən çəkindirici bir qüvvəyə çevirməyincə ondan (nəfsdən) qeyri heç bir qüvvə insana nə nəsihət verər, nə də onu pisliklərdən çəkindirər”.³

15.İmam Əli(ə) daha bir kəlamında buyurmuşdur:

“Nəfsimi təqva ilə tərbiyə edirəm ki, ən qorxulu günə (Qiyamət gününə) xətircəm halda gəlsin”.⁴

Mövzunun əvvəlində nəfslə mübarizədə heç kəsin istisna edilmədiyi qeyd edilmişdir. Hətta öz əzəməti və ali

¹ Nəhcül-bəlağə, 56-ci tövsiyyə.

² Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 249-cu kələm.

³ Nəhcül-bəlağə, 90-ci xütbə.

⁴ Nəhcül-bəlağə, 45-ci məktub.

məqamı ilə İmam Əli(ə) da digər insanlar kimi nəfsi ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bəlkə də, İmam(ə)-in əzəmətli bir şəxsiyyətə çevrilməsinin sırrı də məhz o Həzrətin öz nəfsi üzərində layiqli qələbə qazanmasındadır.

16.O Həzrət yenə də buyurmuşdur:

“Cismə xidmət göstərmək, onun tələb etdiyi ləzzətlər və qane olduğu şəhvətlərlə təmin etməkdən ibarətdir. Bu isə nəfsin həlak olması ilə nəticələnir”.¹

17.Nəfslə mübarizə aparmağın gedisatına, bu mübarizədə iştirak edən tərəflərin və onların mövqelərinin müəyyən edilməsinə gəldikdə isə İmam Əli(ə) buyurmuşdur:

“Əql Allah qoşununun, şəhvət də şeytan qoşununun sərkərdəsidir. Nəfs isə bunların arasında özünə mövqe seçib hər iki cəbhəyə meyyli olan tərəfdir. Belə ki, bu iki qüvvədən hansısa biri qalib gəlirsə, nəfs də onun tərəfinə keçir”.²

18. İmam(ə) eyni məzmunlu başqa bir kəlamında isə buyurmuşdur:

“Əql və şəhvət bir-biri ilə düşməndirlər. Əqli dəstəkləyən elm, şəhvəti bəzəyən isə ehtiras hissələridir. Nəfs bu iki qüvvə arasında bitərəf mövqe tutduğundan onlardan hər hansı daha güclü olursa, həmin tərəfə keçir”.³

Deməli, əql insanın öz nəfsinə qarşı apardığı döyüşün sərkərdəsi, elm və bilik isə bu döyüşün ən əsas silahlarıdır. Bu mübarizədə hər iki tərəfin -əql və şəhvətin öz qoşunu və silahları vardır. Onlardan biri Allah-təalanın, digəri isə şeytanın qoşunudur. Hər iki qoşun eyni insanın daxilində mübarizə aparır.

¹ Mizan əl-hikmə, c.10, s.147.

² Mizan əl-hikmə, c.7, s.405.

³ Həmin mənbə.

NƏFS VƏ ONUN İNSANA MÜTƏMADI TƏSİRİ

İnsanın dünya həyatı və axirətdə aqibəti bir növ onun nəfsinin girovudur. Onun hər iki həyatda aqibəti -xoşbəxt və ya bədbəxt yaşaması nəfsinin durumundan asılıdır. Belə ki, nəfs sağlam olub əqlin göstərişlərinə tabe olarsa, insanın hər iki həyatda xoşbəxt yaşamasına zəmin yaranar. Yaxud bunun əksinə olaraq ehtiras və şəhvani hissələr insana hakim kəsilərsə, onun hər iki həyatını bədbəxtlik bürüyər. Bu həqiqəti, həmçinin dini mənbələr də (ayə və hədislər) təsdiqləyir. Əvvəldə qeyd etdiyimiz ayədə də Allah-təala bu haqda buyurmuşdur:

*“And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batırın isə, əlbəttə, ziyana uğrayacaqdır”.*¹

Bununla da məlum olur ki, insanın uğur qazanıb nicat tapması onun öz nəfsini təmizləməsinə bağlıdır. Müvəffəqiyyətsizlik və ziyana uğramaq isə azığınlıq və nəfsin mənəvi çirkəba batmasının qaçılmasız nəticələridir.

Unutmaq olmaz ki, nəfs təqvanın köməyi ilə islah olunmağa, saflaşmağa hazır olduğu kimi, həmçinin azığınlığa və fəsada tərəf yönəlməyə də meyllidir. İmam Əli(ə) bu haqda belə buyurmuşdur:

“Hər bir insan (müvəffəqiyyətsizliyə uğradıqda) yalnız özünü (öz nəfsini) qınamalıdır”.²

İnsanın gələcək həyatını, aqibətini müəyyənləşdirən məhz onun nəfsidir. Bu səbəbdən də qarşısına çıxan hər bir uğursuzluğa və bədbəxtliyə görə, yalnız onun özü (nəfsi) məsuliyyət daşıyır.

¹ Şəms surəsi, ayə7, 8, 9 ,10.

² Nəhcül-bəlağə, 16-cı xütbə

NƏFSİN DÜÇAR OLDUĞU BƏZİ XƏSTƏLİKLƏR

Həqiqətən də bütün problem, yalnızlıq və pisliklər nəfsin düşar olduğu xəstəliklərdən törənir. Bu problemlər törənir, böyür və tədricən genişlənir. Maraqlıdır, həmin problemlərin yaranmasına səbəb olan xəstəliklər hansılardır? Və insan onlardan necə islah olunmalıdır?

Aşağıda qeyd edilən bəzi dini mənbələr də məhz bu xüsusda əlyazma buyurmuşdur.

1. İnsanın, öz qardaşını qətlə yetirərək onun haqqını (malını) müsadirə etməsi həyatda ən çirkin cinayət sayılır. Lakin ən çirkin cinayət olmasına baxmayaraq, insan nəfsi xəstəliklərə düşar olduqda bu işi yerinə yetirir. Qurani-Kərim yer üzərində baş vermiş ilk qətl hadisəsindən -Adəm(ə)-in oğlu Qabilin öz qardaşı Habili öldürməsindən danışarkən bu cinayətin törənməsinə məhz nəfsin bais olduğunu vurgulayır. Belə ki, Allah-təala əl-Maidə surəsinin 30-cu ayəsində buyurmuşdur:

“Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərər çəkənlərdən oldu”.

2. Nəfsə aid olan halətlərdən biri də qorxudur. Bu həqiqətə Allah-təala Qurani-Kərimdə belə işarə etmişdir:

“Musanın canına (nəfsinə) qorxu düşdü. (O, qorxdı ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin). Biz ona belə buyurduq: -Qorxma, üstün gələcək mütləq sənsən!”¹

3. Nəfsin düşar olduğu xəstəliklərdən digəri xəsislikdir. Bu haqda isə Allah-təala belə buyurmuşdur:

“Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyünd-nəsihəti dinləyin, (Allaha və Peygəmbərinə) itaət edin və (mal-dövlətinizdən) Allah

¹ Taha surəsi, ayə 67,68.

yolunda xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisiliyindən (tamahundan) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!“¹

4.Günahları insanın gözündə bəzəyən, onu dindən dönməyə, həmçinin dini dəyərlərdə cahillik nümayiş etdirməyə sövq edən də nəfsdir. Buna misal olaraq, Musa (ə)-in dövründə yaşamış Samiri adlı bir şəxsin nəfsinə tabe olması səbəbindən üzləşdiyi uğursuzluğu göstərmək olar. O, möminləri qiymətli daş-qasaşdan düzəltdiyi buzova ibadət etməyə yönəldərək yollarından azdırılmışdır. Bu hadisə haqqında Allah-təala Qurani-Kərimin Taha surəsinin 95-96-cı ayələrində xəbər verərək bildirmiştir:

“(Musa) Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi? - deyə soruşdu. (Samiri) belə cavab verdi: -Mən (İsrail oğullarının) görmədiklərini (Cəbrailli) gördüm. Mən o Rəsulun (Allah elçisinin) ləpirindən bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb bir buzov oldu). Beləcə, nəfsim məni bu işə sövq etdi”.

5. İnsanların peygəmbərlərə qarşı çıxıb onlarla düşməncilik etmələrinə də nəfsi istəklər səbəb olmuşdur. Allah-təala həmin insanları Qurani-Kərimdə belə məzəmmət etmişdir:

“(Ey İsrail övladları!) Hər dəfə ürəyinizə yatmayan (nəfsi istəklərinizə uyğun gəlməyən) bir əmrlə gələn peygəmbərə təkəbbür göstərmirdinizi? Məhz, bu səbəbdən onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdüñünüz”.²

6.Qardaşlarının Yusif(ə)-a qarşı törətdikləri çirkin cinayət -gözəllikdə misli olmayan kiçik və məsum uşağı

¹ Təğabun surəsi, ayə 16.

² Bəqərə surəsi, ayə 87.

(Yusifi) vəhşicəsinə qaranlıq bir quyuya atmaları da, yalnız onların nəfslərinin azğınlığa, xəstəliklərə düşər olması səbəbdən baş vermişdi. Allah-təala Qurani-Kərimdə onların ataları Yəqub(ə)-in dilindən belə buyurmuşdur:

“(Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir) sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. Mənə yalnız gözəl (tükənməz dözümlü) səbr gərəkdir. Dediklərinizin (Yusif barədə) yalan olduğunu sübut etmək üçün ancaq Allahdan kömək diləmək lazımdır!”¹

7.Həsəd aparmaq da, həmçinin istər fərdlər, istərsə də millətlər və cəmiyyətlər arasında yayılmış, düşməncilik yaradan nəfsi xəstəliklərdən biridir. Bu haqda Allah-təala belə buyurmuşdu:

“(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki (nəfslərindəki) həsəd (paxilliq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər”.²

8.Təkəbbürlük isə nəfsin dərinliyində özünə yurd salmış bir xəstəlikdir. Bu xəstəliyə düşər olan insanlar haqda Allah-təala Furqan surəsinin 21-ci ayəsində buyurmuşdur:

“Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahi bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşış həddi çox aşdilar”.

9.Allahın dinindən, peyğəmbərlərin risalatindən üz döndərməyə də zəmin yaradan amil nəfsin azğınlaşmasıdır. Bu əmələ Qurani-Kərimdə səfəhlik adı verilmişdir. Allah-təala müqəddəs kitabında buyurmuşdur:

¹ Yusif sürəsi, ayə 18.

² Bəqərə sürəsi, ayə 109.

*“(Ya Məhəmməd!) Özünü səfəhliyə qoyanlardan
başqa kim İbrahimin dinindən üz çevirər?”¹*

10. İmam Əli(ə)-da kəlamlarının birində nəfsi xəstəliklərdən birinə toxunaraq buyurmuşdur: “Nəfsin bələsi onun dünyaya valeh olmasıdır”.²

11. O Həzrət yenə buyurmuşdur: “İnsanın özünü bəyənməsi (lovğalıq) onun əqlinə həsəd aparan (paxılılıq edən) şeylərdən biridir”.³

¹ Bəqərə sürası, ayə 130.

² Mizan əl-hikmə, c.10, s.147.

³ Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 212-ci kəlam.

HƏR ŞEYDƏN ƏVVƏL NƏFSİN İSLAHIDIR

İnsanın ən çox diqqət yetirib ciddi yanaşması olan məsələ nəfsinin islahı məsələsidir. Çünkü bu onun xoşbəxtliyinin açarıdır. İnsan məhz bu vəzifənin öhdəsindən layiqincə gəldikdən sonra digər məsələləri həll etməyə və həyatının müxtəlif tələbatını ödəməyə nail ola bilər. O, yalnız bu mərhələni uğurla keçdikdən sonra Allah-təalanın ona bəxş etdiyi istedadlardan və imkanlardan lazıminca faydalana bilər. Lakin əks halda -nəfsinin azığlığında düşar olduğu təqdirdə insanın həyatda qazandığı bütün nailiyyətlər və kəsblər onun üçün bəlaya, özünə və başqalarına zərər yetirən bir vasitəyə çevrilə bilər.

Elm, mal-dövlət, gözəllik və ya hər hansı bir nemət fitnə-fəsad törədən nəfsin idarəciliyi, yaxud şəhvanı istəklərin hökmranlığı altında olduqda öz sahibinə və digərlərinə yalnız ziyan, bədbəxtlik və səfalət gətirə bilər. Keçmişdə və mövcud dövrdə bəşər övladının düşar olduğu müsibətlər, bəlalar bu həqiqətə real sübutdur. Bu səbəbdən dini mənbələrin (ayə və hədislər) insanın və onun həyatının saflaşması üçün başlıca amil kimi nəfsin islahına əhəmiyyət verilməsi məsələsini xüsusi vurğulamaq təbii qarşılanmalıdır. Həmin dini mənbələr aşağıdakılardır:

1. Allah-təala Qurani-Kərimdə buyurmuşdur:

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları) dəyişməz”.¹

2. İmam Əli(ə) isə bu haqda buyurmuşdur:

“Nəfsini tərbiyə (islah) etməyən, əqlindən faydalana bilməz”.²

¹ Rəd surəsi, ayə 11.

² Mizan əl-hikmə, c.10, s.145.

Birinci fəsildə qeyd etdiyimiz kimi əql sadəcə hər bir məsələdə öz rəyini və mövqeyini bildirir. (İslah olunmamış) Nəfs isə şəhvani istəkləri ilə əqli susdurub insanı ona müxalif çıxmaga məcbur edir.

3. İmam Əli(ə) belə buyurmuşdur: “**Ən aciz insan, öz nəfsini islah etməyi bacarmayan kəsdir**”.¹

Öz nəfsini islah etməyi bacarmayan şəxs başqalarının nəfsini islah edər və eləcə də həyatının digər problemlərini çözə bilərmi?!

4. Başqa bir hədisdə İmam Əli(ə) buyurmuşdur: “**Ən aciz insan öz nəfsindəki nöqsanları bərpa etməyə qadir olduğu halda bunu etməyən şəxsdir**”.²

Nəticə olaraq belə qənaətə gəlirik ki, prinsip etibarilə insan öz nəfsindəki nöqsanları bərpa etməyə qadirdir, lakin ona bu işdə mane olan həvayi-nəfs və şəhvani istəkləridir. Nəfsinə müqavimət göstərməyi bacarmayan şəxsin isə həyatda uğur qazanmasına ümid bəsləmək mümkün deyil.

5. İmam Əli(ə) buyurmuşdur: “**Nəfsini islah edən ona sahib olar (onun cilovunu ələ alar), nəfsinə qarşı etinasızlıq göstərən isə onu həlak edər**”.³

Həvayi-nəfsin əsarəti altında, şəhvani istəklərin köləsi kimi yaşamağa nə qiymət verilə bilər? Bu halda həyat sanki fəsad və pisliklər məskəninə, günahlarla dolu bir cəhənnəmə çevrilir. İmam Əli(ə) bu həqiqətə belə işaret etmişdir: “**Öz nəfsinin nöqsanlarından xəbərdar olub, onları izləməyən şəxsə həvayi-nəfsi qalib gələr. Nöqsanlar içində yaşayan insan üçün isə ölüm daha yaxşıdır**”.⁴

¹ Mizan əl-hikmə, c.10, s.146.

² Həmin mənbə.

³ Həmin mənbə.

⁴ Həmin mənbə.

7. Ən pis hal odur ki, insan nəfsinin islahı və tərbiyəsinə möhtac olmadığını düşünsün. Belə olduqda Allahın insana qəzəbi tutar və daim fitnə-fəsad, zəlalətdə yaşadığı üçün insanlar da ona nifrat edər. İmam Əli(ə) bu haqda buyurmuşdur: “**Nəfsindən razı olan şəxslərdən narazı qalanlar çox olar**”.¹

8. İmam(ə) başqa bir kəlamında buyurmuşdur: “**Ey insanlar! Nəfsinizin islah olunmasına diqqət yetirin və onu adət etdiyi çirkin işlərdən qoruyun!**”²

Həqiqətdə pis olan bir işə adət etmək heç də həmin işin qanuni və ya yaxşı iş olduğuna dəlalət etmir. Bu səbəbdən insan nəfsinin aludə olduğu çirkin adətlərin möhkəmliyinə baxmayaraq, onların qarşısında təslim olmamalıdır.

9. İmam Əli(ə) oğlu Həzrət Həsən(ə)-a yazdığı vəsiyyətnamədə ona buyurmuşdur: “**Övladına ürəyi yanmış hər bir ata kimi mən də sənin halına yandığımdan (səni düşündüyümдən) istəyirəm ki, öyrədəcəyim sifətlərə malik olasan... Sən ömrünün gənc çağlarında sən, yaşayacağın günlər hələ qarşılardır. Sənin sağlam niyyətə və saf, təmiz bir nəfsə sahib olmağı istəyirəm**”.³

Həqiqətən də, ömrünün ilkin çağlarında - nəfs maddiyyat çirkabına batmazdan önce onu islah etmək daha asan və daha gözəl olur.

10. İmam Əli(ə) buyurmuşdur: “**Yer üzərində Allah-təala üçün, öz Rəbbinin əmrlərinə müti olan nəfəsdən daha əziz bir şey yoxdur**”.⁴

¹ Nəhcül-bəlağa, Qısa və hikmətli kəlamlar, 6-ci kəlam.

² Həmin mənbə, 359-cu kəlam

³ Həmin mənbə, 31-ci məktub.

⁴ Mizan əl-hikmə, c.10, s.125.

11.İmam(ə) yenə də buyurmuşdur: “**Nəfsi islah etmək üçün ən gözəl vasitə təqvadır**”.¹

12.İmam Əli(ə) buyurmuşdur: “**Nəfsini məzəmmət edən onu islah etmiş, tərifləyən isə onu həlak etmiş olar**”.²

13.İmam Əli(ə) buyurmuşdur:

“Həvayi-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.³

14.Başqa bir kəlamında isə İmam Əli(ə) əqlin, yalnız nəfsi istəklərin və şəhvani hisslerin təsiri altında çıxıb müstəqil olduqda insan həyatında tam surətdə idarəedici qüvvə kimi rol oynadığını bildirərək buyurur:

“Əql nəfsi istəklərin əsarəti altında çıxdıqda və dünya sevgisindən (dünyanın aldadıcı və müvəqqəti ləzzətlərinə bağlılıqdan) xilas olduqda bunları (söylədiyim nəsihətləri, həqiqətləri) təsdiqləyər”.⁴

¹ Mizan əl-hikmə, c.10, s.144.

² Həmin mənba.

³ Mizan əl-hikmə, c.6, s.436.

⁴ Nəhcül-bəlağə , 3-cü fəsil.

NƏFS ƏN TƏHLÜKƏLİ DÜŞMƏNDİR

İnsanın öz düşmənini yaxından tanıyaraq onun planlarından xəbərdar olması həmin düşmənə qarşı müqavimət göstərib qalib gəlməyində yardımçı olur. Belə ki, düşmən və onun planları nə qədər məxfi olsa, mübarizə aparmaq da bir o qədər çətin və təhlükəli olar.

İnsanın nəfsi ilə olan problemi də məhz bu nöqtədə gizlənir. Belə ki, insan nəfsinin onunla düşmən mövqeyində olduğunu asanlıqla kəşf edə bilmir. Həmçinin nəfs aldadıcı və məkrli üslublardan çox məharətlə istifadə edir. Hansı ki, insan bəzən bu hiylələri anlamağa belə nail olmur, yaxud onların mənfi təsir bağışlayacağı haqda heç düşünmür. Bu haqda olan dini mənbələr və göstərişlər də məhz insana öz nəfsini tanıyb hiylələrini onun qarşısında aşkar etməyi başlıca hədəf seçmişdir ki, insan nəfsi ilə son dərəcə ayıq və diqqətlə rəftar etsin.

Həzrət Peyğəmbərimiz Məhəmməd(s) buyurmuşdur:

“Sənin ən qatı düşmənin öz daxilindəki nəfsindir”.¹

İمام Əli(ə) isə bu haqda belə buyurmuşdur:

“Əqlin düşməni həvayı-nəfsdir”.²

¹ Bihar əl-ənvar, c.70, s.64.

² Mizan əl-hikmə, c.6, s.436.

NƏFSLƏ HESABAT ÇƏKMƏK VƏ ONU İZLƏMƏK

Şəhvani meyl və rəğbətlər nəfsin tərkibində insanın seçimi ilə deyil, məhz İlahi hikmətin göstərişi ilə bərqərar olmuşdur. İnsan isə bu meylləri və rəğbətləri doğru istiqamətə yönəltməyə çalışmalıdır. Çünkü həqiqətdə insan məhz bu vəzifəni həyata keçirmək üçün dünyaya gəlmişdir. O, əqli, vicdanı və mürvəti ilə nəfsinin cəhdlərini nəzarətdə saxlamalı, onun istəklərini diqqətlə izləməlidir ki, düçər olduğu xəstəliklərdən, bəlalardan onu (nəfsini) xilas etməyə və gözlənilən xətaların, günahların qarşısını almağa qadir olsun.

Cismin yuyunub təmizlənməyə, tibbi müayinədən keçməyə və xəstəliklərdən müalicə olunmağa ehtiyacı olduğu kimi, nəfs də mənəvi çirkabdan və xəstəliklərdən qorunmaq üçün mütəmadi halda nəzarətdə qalmaq və izlənməyə ehtiyac duyur. Bu səbəbdən dini mənbələr (ayə və hədislər) insanları nəfsləri ilə hesablaşaraq onu izləmək üçün sabit bir program tərtib etməyi tövsiyə edir.

1.Bu haqda Həzrət Peyğəmbərimiz(s) belə buyurmuşdur:

“Ağlı insan öz vaxtını müəyyən hissələrə bölməlidir. Bu hissələrin birində o, Rəbbi ilə münacat etməli (ibadətlə məşgul olmalı), digərində nəfsi ilə hesablaşmalı və qalan hissədə isə Allah-təalanın onun üçün yaratdığı nemətlər haqqında düşünməlidir”.¹

2.O Həzrət(s) yenə də buyurmuşdur:

“Hər bir bəndə nəfsi ilə şərkin öz ortağı və ağanın öz qulu ilə hesabatlaşmasından daha sərt şəkildə hesabat çəkməyincə mömin sayılmaz”.²

¹ Bihar əl-ənvar, c.70, s.64

² Həmin mənbə.

3. İmam Cəfər Sadiq(ə) buyurmuşdur:

“(Qiyamət günü) sorğu-sual olunmadan önce öz nəfsinizlə hesabat çəkin. Həqiqətən, Qiyamət günü əlli mərhələ (sorğu-sual mərhələsi) olacaq və hər bir mərhələ də min ilə bərabər olacaqdır”.¹

Sonra isə İmam(ə) bu ayəni oxudu:

“O, (Allah-təala) göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin sayığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (Qiyamət günündə) Ona (Allah dərgahına) yüksələr”.²

4. İmam Museyi Kazım(ə) isə bu haqda buyurmuşdur:

“Hər gün öz nəfsi ilə haqq-hesab çəkməyən şəxs bizdən (müsəlman) deyil Belə ki.yaxşı işlər görmüşsə, onların daha da çoxalmasını diləməli və Allah-təalaya şükər etməli və yaxud pis işlər görmüşsə, Allah-təaladan onların bağışlanılmasını istəməli və (bu işlərə görə) tövbə etməlidir”.³

5. İmam Əli(ə) insanları, öz nəfsləri ilə hesabat çəkmədən onu nəzarətsiz qoymaqdan çəkindirərək buyurmuşdur:

“Nəfsinə qarşı biganə olan şəxs mənliyini itirər”.⁴

6. Şəddad ibn Ous Həzrət Rəsulullah(s)-in belə buyurduğunu nəql etmişdir:

“Özünü (öz nəfsini) danlayan (onunla hesabat çəkən) və ölümdən sonrakı həyatı (axırəti) üçün çalışan fərasətli, nəfsi öz (şəhvani) istəklərinin arxasında gedən və Allaha minnət edən isə aciz insandır”.

¹ Bihar əl-ənvar, c.70, s.64.

² Səcdə surəsi, ayə 5.

³ Bihar əl-ənvar, c.70, s.64.

⁴ Mizan əl-hikmə, c.10, s.146.

Tirmizi bu hədis haqqında belə demişdir:

“Bu həsən¹ hədisdir Həzrət Peyğəmbər(s) “özünü (nəfsini) danlayan”, -dedikdə, Qiyamət günü sorğu-sual olunmazdan əvvəl dünyada özü(nəfsi) ilə hesabat edən şəxsə işarə edir».

Ömər ibn Xəttabın (Peyğəmbərin dilindən) belə bir hədis söylədiyi rəvayət olunmuşdur: “(Qiyamət günü) sorğu-sual olunmazdan əvvəl özünüzlə (nəfsinizlə) hesabatlaşın və Qiyamət günü üçün yaxşı əməllərlə zinətlənin. Qiyamət günü sorğu-sual, yalnız dünyada özü (nəfsi) ilə hesabat etmiş insan üçün asan olacaq”. Məymun ibn Mehran tərəfindən də (Peyğəmbər(s)-in buyurduğu) bir hədis rəvayət olunmuşdur: “İnsan, ortağı ilə onun yediyi və geyindiyi şeylərlə bağlı hesabat apardığı kimi özü (nəfsi) ilə də hesabatlaşmayınca təqvalı bəndə sayılmaz”.²

7. İnsan öz nəfsi ilə hesabat apardıqda və onu izlədikdə də olduqca diqqətli və sərt olmalıdır. Əks halda laqeidliyi və biganəliyi onu çətinliklərlə üzləşdirir.

İmam Əli(ə) bu haqda buyurmuşdur: “Nəfsinə, onun sevdiyi işlərdə güzəşt edən insana nəfsi nifrət etdiyi işlərlə əziyyət verər”.³

8. İmam Əli(ə) yenə də buyurmuşdur: “Öz nəfsi ilə hesabat aparan uğur qazanar, ondan xəbərsiz olan isə ziyana uğrayar”.⁴

¹ Üsul elmində hədislər bir neçə qismə bölünmüsdür və bu qismlərdən biri də həsən hədislər qismidir. Həsən hədis dedikdə (ravilərin həyatını öyrənən) alımlər tərəfindən mədh edilmiş ravilərin və yaxud da on iki imam tərəfdarı olmuş, inanılmış və mədh edilmiş ravilərin nəql etdikləri hədis nəzərdə tutulur(Tərcüməcidiən).

² Sünən Tirmizi, Sifatul-qiyamə vər-rəqaiq vəl-vərə bölməsi, 2459-cu hədis.

³ Mizan əl-hikmə, c.10, s.146.

⁴ Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 208-ci kəlam.

9. İmam(ə) xütbələrinin birində belə buyurmuşdur:

“Ey Allah bəndələri! (Qiyamət gününün tərəzisində çəkilməzdən əvvəl) nəfsinizi (haqq tərəzisində) çəkin və (həmin gün) sorğu-sual olunmazdan öncə onunla hesablaşın”.¹

Bununla məlum olur ki, dini baxımda insanın dünyada öz nəfsi ilə hesabat aparmasının, axirətdə Allah-təalanın onu sorğu-sual etməsi ilə əlaqəli olduğu dəfələrlə bəyan edilir. İnsan dünyada nəfsini nəzarətdə saxlayaraq onu doğru istiqamətə yönəldib diqqətlə izlədikdə, axirət sorğu-suallı onun üçün asanlaşmış olar. Lakin nəfsini unudaraq ona qarşı etinasız və yaxud onunla mülayim davranışarsa, axirətdə ona Allah-təalanın hüzurunda olduqca çətin, əzablı və uzun sürən bir imtahan mübtəla edilmiş olar.

10. Təəccübü burasıdır ki, bəzən insan öz nəfsi ilə hesabat aparmağı və ona nəzarət etməyi tamamilə unudaraq digərlərinin səhvlərinə diqqət yetirir, yalnız onları izləməklə məşğul olur və daim özgələrinin eyiblərindən danışır. İmam Əli(ə) bu qəbildən olan insanlara belə tövsiyyə etmişdir:

“(Ey insan!) Sən yalnız öz nəfsinlə hesabat çək. Başqa nəfslərin hər birinin hesab çəkəni vardır”.²

¹ Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 90-ci xütbə.

² Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar, 222-ci xütbə.

NƏFSİ AZĞINLIĞIN NƏTİCƏLƏRİ

Həqiqətən, nəfs xəstəliklərə düşar olması və yolunu azması səbəbindən böyük təhlükələr, yeni-yeni dəhşətli xəstəliklərlə üzləşməli olur. Bu böyük təhlükə və yeni törənmiş xəstəliklər insanın həyatının bütün sahələrini əhatə edir, onun dünyada yaşayışını, gələcək axırət həyatını həsrət və bədbəxtliyə məhkum edir. İnsanın fitrətində, onu özünü sevməyə, həmçinin təhlükə və zərərlərdən uzaqlaşmağa təhrik edən bir hiss olduğu halda, nə üçün bu kimi xəstəlik və böyük təhlükələrə qarşı etinasızlıq göstərərək müvəqqəti ləzzətlər gətirən şəhvətinə uyaraq bu qədər bəlalara və bədbəxtliyə düşar olmağa razı olur?

Həqiqətdə bu kimi dəhşətli uçuruma yuvarlanmamaq üçün insanın mütəmadi olaraq ilhamlandırmaya, təlimata və öyünd-nəsihətə ehtiyacı vardır.

Aşağıdakı dini mətnlərin (ayə və hədislərin) əsas hədəfi də məhz bundan ibarətdir.

1.Qurani-Kərim insanların üzləşdiyi bütün müsibət və bəlalara yalnız özünün (öz nəfsinin) səbəb olduğunu inkar edilməz bir həqiqət kimi bildirmişdir. Belə ki, Allah-təala 'Nisa surəsinin 79-cu ayəsində buyurmuşdur:

"(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir".

2.Fərdlərdə olduğu kimi, ümumilikdə, ümmətlər və cəmiyyətlərin də, həmçinin bəlalara düşməsinin, uğursuzluqlara düşar olmasının əsas səbəbi nəfisi problemlərdir. Bu haqda Allah-təala buyurmuşdur:

"Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düşar etdiyiniz halda (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?" -dediniz? (Ya

Məhəmməd!) Söylə: "Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir".¹

Bu ayədə Allah-təala müsəlmanların Ühüd döyüşündəki məglubiyyətindən söhbət açaraq buna onların özlərində (nəfslərində) olan xəstəliklərin səbəb olduğunu bildirir. Xüsusi olaraq dağın zirvəsində olan oxuların öz strateji mövqelərini tərk edib qənimət arxasında getdikdən sonra düşmən bu döyüşdə əsas mövqeni ələ keçirib üstünlüyü yiyələndi.

3.Digər bir ayədə isə Allah-təala buyurmuşdur:

"(Kafirlarə verilən) Bu əzab ona görədir ki, bu tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfr) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir".²

4.Ənəs ibn Malik Peyğəmbər(s)-in belə buyurduğunu nəql etmişdir:

"Cənnət əzab-əziyyət və çətinliklərlə, cəhənnəm isə şəhvətlərlə (cəlb edici və aldadıcı ləzzətlərlə) əhatə olunmuşdur".³

5.İmam Əli(ə) buyurmuşdur:

"Nəfsinin öz (şəhvani) istəklərinə uymasına və dünya ləzzətlərini üstün tutmasına yol vermə, yoxsa, o sənin dinini ələ virən edər ki, bir daha bərpa edə bilməzsən (yəni səni dinindən ələ bir tərzdə uzaqlaşdırar ki, bir daha haqq yola qayıda bilmərsən). Və özünü də ələ bir ziyana salar ki, heç zaman uğur qazana bilmərsən".⁴

¹ Ali İmran surəsi, ayə 165.

² Ənfal surəsi, ayə 53.

³ Səhih Müslim, Cənnət, onun nemətlərinin vəsfı, Cənnət əhli bölməsi, 2823-cü hədis.

⁴ Mizan əl-hikmə, c.10, s.431.

Bu ziyan dinin və dünyanın itirilməsidir.

6.Nəfsin haqq yoldan azmasının ən təhlükəli zərərlərindən biri də onun əqlə təsir göstərməsidir. Belə ki, (sağlam olmayan) nəfs əqlin qüdrətini parçalayıb fəaliyyətini yayındırar. İmam Əli(ə) bu haqda belə buyurmuşdur:

“Əql həvəyi-nəfslə şəhvətin təzyiqi nəticəsində aradan gedər”.¹

Əqli aradan getmiş insanın daha nəyi qalar?

Bundan sonra onun nə qiyməti olar?

7.İmam Əli(ə) insanları, şəhvani hisslerin əqlə üstün gəlməsinə və onun (əqlin) doğru yol göstəricisi kimi rol oynamaq əvəzinə, nəfsin istəklərinə xidmət etməsindən ehtiyatlanmağa çağıraraq buyurmuşdur:

“Artıq şəhvət hissleri onun (öncə haqqında dənişdiyi şəxsin) əqlini parçalamışdır”.²

8.İmam Əli(ə) Müaviyyə ibn əbu Süfyana yazdığı məktubda ona belə demişdir:

“Artıq nəfsin səni şerrə doğru sürükləmiş, günahlara batırmış, təhlükəyə atmış və əyri (batıl) yollarla getməyə məhkum etmişdir”.³

Bununla aydın olur ki, bütün nöqsanların gizləndiyi nöqtə, həmçinin zəlalətin və azgınlığın mənbəyi, məhz odur(nəfs).

¹ Mizan əl-hikmə, c.6, s.431.

² Nəhcül-bəlağə, 109-cu xütbə.

³ Nəhcül-bəlağə, 30-cu məktub.

ÜÇÜNCÜ FƏSİL

SÜQUTA UĞRAMAQ TƏHLÜKƏS

Nə üçün hər gün namazda təkrar olaraq: İlahi, bizi düz yola hidayət et, -deyirik?

Məgər bir müsəlman və mömin olaraq düz yolda deyilikmi?

Getdiyimiz yoluñ doğruluğuna şübhəmi edirik?

Olmaya zəlalətə uğradığımızı güman edirik?

Həqiqətdə, doğru yol dedikdə insanın yol ayricında seçdiyi bir yol deyildir ki, o, bu yolu bir dəfə tapmaqla onunla sonadək gedə bilsin. Əksinə, insan hər an, hər hansı bir mövqe tutmaq və hətta danışmaq istədikdə belə özünü müxtəlif yollar və seçimlər qarşısında görür. Hansı ki, bu yollardan yalnız biri doğru, digərləri isə əyri və batıl yolları təmsil edir. Deməli, insan hər an zəlalətə uğramaq və tutduğu yoldan üz döndərmək təhlükəsi ilə üzləşə bilər. Məhz bu səbəbdən o, daim: İlahi, bizi doğru yola hidayət et -deyə dua etməlidir. Çünkü əsas məsələ doğru yolu tanıyıb, addımlamaq deyil, bu yolda sabit qədəm olub sədaqətlə davam etdirməkdir. Hidayət olunub haqq yolu tanıdıqdan sonra zəlalətə uğramamaq və batılə doğru meyl etməməyimiz üçün Allah-təala da bizləri daim Onun himayəciliyini diləməyə çağırır.

Belə ki, Ulu Tanrıımız Qurani-Kərimin "Ali-İmran" surəsinin 8-ci ayəsində buyurmuşdur:

"Ey Rəbbimiz! Bizi doğru yola yönəltidikdən sonra ürəklərimizə şəkk-şübhə (azgınlıq, əyrilik) salma! Bizi öz tərəfindən bir mərhəmət baxş et, çünkü Sən həqiqətən ən (bəndələrinə mərhəmət, nemət) baxş edənsən!"

Digər bir ayədə isə uca və əzəmətli xaliquşumuz bizə böyük İsrail alimi olmuş Bələm ibn Bauranın əhvalatını xatırladaraq, hidayət və zahidliyin ən uca zirvəsinə yüksəldikdən sonra qəflətən küfr və zəlalət bataqlığına

düşdürü üçün onu mənfi insan obrazında nümunə gətirmişdir. Allah-təala bu şəxs haqqında "Əraf" surəsinin 175-176-cı ayələrində məlumat vermişdir:

“(Ya Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin (Bələm ibn Buranın) xəbərini söylə. O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə təbe etdi və o, (haqq yoldan) azanlardan oldu.

Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da, dilini çıxardıb ləhləyər, cummasan da. Bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəllərdir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımlıca) düşünsünlər!”

Məgər İblis Allaha ibadət edib, Onun qarşısında boyun əyməmişdirmi? Hətta cin tayfasından olmasına baxmayaraq, Allah-təala onu yaxşı ibadət etdiyi üçün mələklərin səviyyəsinə də qaldırmışdı. Qeyd edək ki, Allah-təala onun cılardan olması haqda belə buyurmuşdu:

*“(Ya Məhəmməd!) Xatırladaq ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamı səcdə etdi. O, cılardan (cin tayfasından) idi”.*¹

Lakin o, bir anlıq yolundan azması nəticəsində qiyamət gününə qədər zəlalət və bədbəxtlik rəmzinə çevrildi. İmam Əli(ə) bu haqda belə demişdi:

*“İblis altı min il Allaha ibadət etmişdir. Özü də bilinmir ki, bu (altı min il) dünya illərinə aiddir, yoxsa axırət illərinə”.*²

¹ Kəhf surəsi, ayə 50.

² Nəhcül- bəlağə, 192-ci xütbə.

Bir çox hədislərdə haqq yolda böyük bir məsafəni qət etdikdən sonra süquta və zəlalətə uğramış, tarixdə mənfi obrazda misal vurulan bəzi insanlar haqda məlumat verilmişdir. Yəhudü cəmiyyətlərindən birində Allah qarşısında boyun əyib Ona zəlilcəsinə ibadət etməkdə nümunə olmuş Bərsisa adlı zahid bir abidi buna misal gətirmək olar. Allah dərgahında ali fəzilətlər və yüksək məqam sahibi olduğundan bu abidin duası tez müstəcəb olardı. Camaat onun yanına ruhi və digər xəstələri gətirir, abid isə öz növbəsində həmin xəstələrə dua edər və onlar Allahın izni ilə Bərsisanın yanında şəfa tapırdılar.

Günlərin birində onun yanına ruhi xəstəliyə düçər olmuş gözəl və şərəfli bir qadın gətirirlər. Qardaşları Bərsisanın duaları və nəfsinin bərəkəti ilə ona Allah tərəfindən şəfa verilməsi üçün bu zavallı qadını onun daxmasında qoyub gedirlər.

Ani bir diqqətsizliyə yol verməsi (nəfsinə aldanması) nəticəsində belə bir abid həmin xəstə qadına qarşı çox iyrənc bir cinayət işlədir. Cinayəti törətdikdən sonra bir neçə anlığa xəyalə dalıb özlüyündə; bəlkə də o, hamilə olmuşdur, İlahi, nə rüsvayçılıqdır, -deyə düşünür.

Nəticədə isə, rüsvayçılıqdan qurtulmaq üçün onu öldürüb səhrada basdırmaq qərarına gəlir. Lakin cinayətin aşkar və qaçılmalığından onun gizlədilməsi mümkün deyildir. Bu səbəbdən abid hökmdarın qarşısında cinayət törətməsini etiraf etmək məcburiyyətində qalır və bu iki cinayət -zina və qətl üçün onun çarmixa çəkilib edam olunmasına hökm verilir.

Taxta üzərində çarmixa çəkilmiş vəziyyətdə həqarətli və rüsvayçı həyatdan xilas olub rahatlıq tapmaq üçün ölümünü gözlədiyi an şeytan ona vəsvəsə edərək deyir: "Səni bu müsibətə düçər edən mən oldum. İndi,

yalnız mənə bir dəfə səcdə etsən, səni bu rüsvayçılıqdan qurtararam.

Cinayətkar və bədbəxt abid şeytanın təklifini qəbul edərək ondan: -Bu vəziyyətdə olduğum halda sənə necə səcdə edim? -deyə soruşdu. Şeytan isə cavabında: -Səcdəni işarə ilə etsən də, kifayətlənərəm, -deyir.

Nəhayət, işarə ilə şeytana səcdə edən abidin bu səcdədən dərhal sonra canı çıxır...¹

Beləliklə, onun, həyatı, ən çirkin cinayətə batmış halda sona yetir. Duaları Allah yanında müstəcəb olan bir abid dərəcəsinə yüksəldikdən sonra Bərsisa əvvəlcə zina və qətl kimi cinayətləri törədərək Allaha küfr edib şeytana səcdə etdi.

İmanının dərəcələrindən asılı olmayaraq insanın həyatın hər bir anında süquta və zəlalətə uğramaq təhlükəsi ilə qarşılaşması bu şəkildə baş verir.

Həzrət Peyğəmbərimiz(s) bu haqda belə buyurmuşdur: “**Mömin bəndə ruhu bədənidən çıxan anadək aqibətin pisləşməsindən qorxar və Allahın razılığını qazandığına əmin olmaz**”.²

Bundan əlavə, bir çox hədislərdə bildirilir ki, mömin bəndə digər insanlardan fərqli olaraq daha təhlükəli sınaqlarla və daha çox zəlalətə yönəldici hallarla rastlaşa bilər. İmamlardan birinə öz mücahid bir tələbəsi: -Ey Peyğəmbər övladı, şeytanın bizə qarşı hiylə işlətməsindən narahatsanmı? -deyə sual etdikdə İmam cavabında belə buyurmuşdur: “**Şeytanın sizdən başqalarına qarşı hiylə işlətməsindən narahat olamağa dəyərmi?** Artıq o başqalarına (qeyri möminlərə) qarşı öz işini görmüşdür. (yəni onları artıq tora salmışdır)”.

¹ Səfinətul-bihar, c.1, s.71.

² Səfinətul-bihar, c.2, s.209.

TƏHLÜKƏ HARADAN GƏLİR

Maraqlıdır, nə üçün mömin şəxslərin həyatında yolunu azmaq ehtimalı meydana çıxır? Yəqin ki, buna səbəb olan bir sıra amillər vardır. Xüsusi ilə də bu əsrдə yaşayan biz möminlər üçün.

Birinci amil: Tərbiyə və ətraf mühitin təsiri.

Həqiqətdə cəmiyyətimiz, həmçinin yaşadığımız mühit İslami dəyərləri dərk edib ona riayət etməkdə lazımi səviyyəyə çatmamışdır. Əksər ailələrin sağlam tərbiyə metodları, İslamda təlim-tərbiyə və uşaqların düzgün istiqamətləndirilməsi ilə bağlı təyin olunmuş proqramlar haqqında heç bir anlayış yoxdur. Büyüklərimizin iyələndikləri və zehinlərimizə həkk etdirdikləri mədəniyyət (təlim-tərbiyə) heç də saf və sağlam bir mədəniyyət (təlim-tərbiyə) deyildir. Bu mədəniyyət uydurma, saxtakarlıq və xurafatlarla qarışmışdır.

Həmçinin təsiri altında böyük ərsəyə yetişdiyimiz davranış qaydaları və əxlaq normaları da İslamin buyuruqları ilə tam uyğun olmamaqla yanaşı, əsasən təhriflər və yanlışlıqlardan ibarətdir. İnsan bu kimi mühitdə tərbiyə olunduqda, hətta nəfsini islah etməyə və doğru yola yönəlməyə nail olsa belə, həmin tərbiyənin, və mühitin bəzi təsirləri onun nəfsində qalaraq onu batıl yollarla, zəlalət uçurumuna doğru sürükleyər.

İkinci amil: Dini qanun qaydalarına riayət etməyin sixıntıları.

Yaşadığımız maddiyat əsrində, fəsad dolu belə mühitdə dini prinsip və dəyərlərə riayət etmək mömin bəndənin həyatında çətinlik, müsibət və sixıntılar mənbəyinə çevrilmişdir.

Sadiq və vəfali Peyğəmbərimiz(s) doğru buyurmuşdur:

“Elə bir zaman gələcəkdir ki, həmin zamanda öz dinindən yapışan (dinin qanunlarına riayət edən) şəxs əlində yanar köz tutmuş (insan) kimi olacaqdır”.

Mömin bəndəyə zalımlar, mürtəce cəmiyyətdəki cinayətkarlar və hətta öz ailəsi, yaxınları tərəfindən göstərilən təzyiqlər, habelə onun pozğun mühitlə üz-üzə qalması və acı reallığa qarşı mübarizə aparması onu nəfsi baxımdan sixıntıya salır. Hansı ki, bu sixıntı onun (nəfsi ilə mübarizədən) geri çəkilməsinə, məğlub olmasına və yaxud da əxlaqının pisləşməsinə, psixoloji problemlərlə üzləşməsinə səbəb ola bilər.

Üçüncü amil: Pozğun mühitin təsiri.

Yaşadığımız mühitə və nəfəs aldığımız havaya diqqət yetirək! Həqiqətən də, insan, adətən öz yaşadığı mühitdən təsirlənir. Belə ki, sağlam, mənəvi çirkablardan uzaq bir mühitdə yaşayan insanın nəfsinin səhifəsi bəyaz və təmiz olar. Lakin bütünlükdə fitnə-fəsad və azdırıcı vasitələrlə zəngin olan mühitdə yaşayan insan zəlalətə və pozğunluğa doğru sürüklənər. İctimai vəziyyət, cəmiyyətdəki hakim ideologiya, geniş yayılmış mədəniyyət, informasiya vasitəleri, insana təsir göstərən mühitin tərkib hissələridir. Şübhəsiz ki, bir çox əxlaqsızlıqlar və çirkin təbliğatlar artıq bizim cəmiyyətimizdə də həmin tərkib hissələrinə (ideologiyamıza, mədəniyyətimizə, informasiya vasitələrimizə və s.) gizli şəkildə müdaxilə edərək ayıq, ehtiyyatlı və daxilən (mənəvi baxımdan) möhkəm olmayan insanlara öz mənfi təsirini göstərməkdədir.

Dördüncü və sonuncu amil: Şeytanın rolù.

Həqiqətən, mövcud əsrədə mömin bəndə şeytan üçün çox böyük və güclü rəqib sayılır. Lakin həmin şəxsin (mömin) digərlərinin haqq yola yönəldib, şeytanın planlarının alt-üst etməsi və onun yaratmaq istədiyi mühiti bərpa etməyə çalışan İslam təbliğatçısı olduqda isə daha

güclü rəqib hesab edilir. Şübhəsiz ki, İslam təbliğatçısı olan mömin şeytanın daim müqavimət göstərdiyi və bütün gücünü sərf etməyə çalışdığını ən təhlükəli cəbhədir. Onun azacıq ehtiyatsızlığı yol verməsindən şeytan məharətlə istifadə etməyə hazırıdır. Belə ki, o, (şeytan) mömin bəndənin həyatına adı bir dəlikdən və kiçik bir günah vasitəsilə belə soxulmağa yol tapır. Məhz bu səbəbdən Həzrət Rəsulullah(s) hədislərinin birində buyurmuşdur:

“Məhəmmədin canı əlində olana (Allah-təalaya) and olsun ki, İblis üçün bir alim, min abiddən daha təhlükəlidir. Çünkü abid özü üçün , alim isə başqalları üçün çalışar”.¹

Məlum məsələdir ki, dərrakəsiz və dinini dərinindən qavramayan min abidi yolundan azdırmaq şeytan üçün çox da çətinlik yaratmir. Digər tərəfdən, onların zəlalətə uğraması özlərindən qeyri-kimsəyə zərər yetirmir. Çünkü onların (daim cəmiyyətdən, insanlardan uzaqlaşaraq tənhalıqda ibadətlə məşğul olduqları üçün) digərlərinə təsir göstərmək imkanı yoxdur. Lakin öz dinini tam dərk edən, onun bütün incəliklərini mükəmməl bilən bir möminin yolundan azdırmaq şeytan üçün çox çətin və məşəqqətli işdir. Digər bir tərəfdən isə, mömin bəndə başqalarına təsir göstərməsi, onları özünə cəlb etməsi ilə daim genişlənən və böyükərək ətrafına əhatə edə bilən bir cəbhədir. Məhz bu səbəbdən şeytan bütün qüvvəsini və diqqətini bu təhlükəli cəbhəyə -təbliğatçı möminə yönəldir. Peyğəmbərlər və İmamlar(ə) tərəfindən buyurulmuş dini mənbələr (hədis və rəvayətlər) isə öz növbəsində bizi qəflətə yol verməkdən çəkindirərək daim ayıq və diqqətli olmağımızın zəruriliyini vurğulayır.

¹ Mizan əl-hikmə, c.6, s.461.

Əmirəlmöminin Əli(ə) buyurmuşdur:

**“(Nəfsinin hiylələrindən) qəflətdə olan şəxsi arzular
aldadar və onu həsrət bürüyər”.**¹

İmam Sadiq(ə) buyurmuşdur:

**“Əgər təkcə şeytan (insana) düşməndirsə, bəs onda
qəflət nə üçündür?”²**

İmam(ə) bu kəlamı ilə bildirmək istəyir ki, qəflət də insanı təhlükəyə atan, acı nəticələrlə üz-üzə qoyan bir amildir (Tərcüməcidiən).

¹ Səfinətul-bihar, c.2, s.323.

² Həmin mənbə.

ŞEYTANIN HİYLƏLƏRİN'DƏN EHTİYATLI OLUN

Bu məsələ ilə bağlı son dərəcə əhəmiyyətli olan bir fikir vardır ki, şeytan mömini doğru yoldan azdırmaq istədikdə, adətən ona aşkar şəkildə və rüsvayedici günahlar işlətməyi təklif etmir. Məsələn, heç zaman o, mömini içki içməyə, livatla¹ məşgül olamağa, yaxud namazı tərk etməyə çağırırmır. Çünkü bu kimi günahlar mömin üçün açıq-aydın rüsvayılıq və məğlubiyyət sayılır. Bu səbəbdən məhz qəflətdə və diqqətsiz olduğu anlarda mömini tələyə salmaq üçün ona qarşı münasib bir hiylə işlətmək lazımlı gəlir.

Əmirəlmöminin Əli(ə) Kumeyl ibn Ziyad adlı səhabəsinə etdiyi tövsiyyəsində belə buyurmuşdur:

“Onlar (yəni şeytanlar) hər bir insanı mütilik və asılık baxımından öz səviyyəsinə uyğun tərzdə aldatmayı, mənəsiz işlərə cəlb etməyi, şirnikləndirməyi, lovğalandırmağı və ona vəsvəsə etməyi bacarırlar. Onlar, məhz bunun hesabına insana qalib gəlib ona hakim kəsilirlər(onu təsiri altına salırlar)”.²

Bu halda şeytan hansı vasitə ilə insanın qəlbiniə yol tapır?

Həqiqətdə o, mömin bəndənin qəlbiniə onun öz dininin vasitəsilə yol tapır. Belə ki, ona qarşı plan hazırlayaraq üzərinə din nişanəsi vurur, onun üçün zahiri itaət və ibadətlə bəzədilmiş bir tələ qurur. Mömin isə bir anlıq öz sayıqlığını və iltifatını əldən verməsi nəticəsində şeytanın qurduğu bu tələyə düşüb onun ovuna çevrilir.

¹ Livat, pedarastiya ilə -uşaqbazlıqla məşgül olmağa deyilir(Tərcüməqidən)

² “Bəsair və Huda”, səh.62.

Qurani-Kərimdə (şeytansıfət insanları) məhz bu əməldən çəkindirilərək buyrulmuşdur:

“Bilərək haqqa batıl (yalan) don geyindirməyin”.¹

İmam Əli(ə) isə bu haqda belə buyurmuşdur: “Əgər batıl haqdan ayrılib seçilsəydi, onu axtaranlardan gizli qalmazdı və haqq da batıl donundan çıxıb xilas olsayıdı, haqdan üz döndərənlər ondan əl çəkərdilər. Lakin hər birindən bir az götürülüb bir-birinə qarışdırılmışdır. Belə olduqda isə şeytan öz dostlarına (ona uyanlara) hakim kəsılır və yalnız əvvəlcədən Allahın nemət verdiyi (yəni rəhm etdiyi) şəxslər (onun hiylələrindən) qurtularlar”.²

Seytanın bəzi möminlərin nəfslərində bir çox mühüm dini məsələlərin (kiçildilməsi) hesabına digər (nisbətən az əhəmiyyət daşıyan) dini məsələləri böyüdüb işırtması də bu qəbildəndir. İmam Zeynul-Abidin(ə) dualarından birində buyurmuşdur: “(İlahi!) Əgər şeytan onları (insanları) aldadıb sənin itaətindən yayındırmağa çalışmasaydı, heç kim sənə ası çıxmaz və onlara batılı haqq kimi göstərməsəydi, kimsə sənin yolundan azmazdır”.³

Belə ki, (bəzi möminlər şeytana aldanaraq) ibadət adı ilə - namaz qılıb, dua etməklə məşğul olmaq bəhanəsi ilə Allah yolunda cihad etməyə etinasız yanaşırlar.

Təqiyənin⁴ vacibliyi ünvanı altında mömin, batıl qarşısında boyun əyib ona təslim olmuş bir vəziyyətdə yaşıyır. Müctəhidlərdən birinə təqlid etməsini əlində əsas tutaraq o, "əmr be məruf" (yaxşı işlərə əmr etmək) və "nəhy

¹ Bəqərə surəsi, ayə 42

² Nəhcül-bəlağə, 50-ci xütbə.

³ Səhifeyi - səccadiyyə, 37-ci dua.

⁴ Təqiyə, mömin bəndənin zülm və haqsızlıqlarla dolu olan bir cəmiyyətdə özünü , malını və namusunu təhlükədən qorumaq üçün öz həqiqi mövqeyini və əqidəsini gizlətmə sinə deyilir(Tərcüməcidiən).

əz münkər" (pis işlərdən çəkindirmək) prinsipini tərk edir. Həmçinin, vaxtını, yalnız özünü islah etmək və daxilən (mənəvi baxımdan) yetişdirməyə sərf etdiyini bəhanə gətirərək Allah yolunda işləməkdən boyun qaçırır. Həqiqətən də, şeytan, adətən bu kimi məqamlardan istifadə edib sayıqlığını itirmiş, qəflətdə olan bəzi möminlərə tələ quraraq onların qəlbiniə yol tapır.

DOĞRU YOL TƏMİNATI

Mömin şəxsin zəlalətə və əyri yollara düçər olmaq təhlükəsini dəf etmək məqsədilə üz tutduğu zəmanət verici amillərə nəzər salaq.

Həmin amillər düşünmə qabiliyyətinin daha da gücləndirilməsi, sayıqlığın artırılması və nəfsə qarşı əzmkarlıqla mübarizə aparılmışından ibarətdir. Buna nail olmaq üçün isə insanın qarşısında ən gözəl yol hidayət carçıları olan İmamlar(ə) və onların babası Həzrət Peyğəmbərimiz(s)-in göstərişlərindən, nəsihətlərindən faydalana maqdır. Elə bir göstərişlər ki, nəfsin dərinliklərinə nüfuz edib insana onun daxilində qeyri-sağlam tərbiyənin və pozğun mühitin mənfi təsirlərini açıq-aydın göstərir. Həmçinin elə bir nəsihətlər ki, insanda özünə inam hissi yaradaraq, onun mənəviyyatını yüksəldib, onu fəsad dünyası və azgınlıq aləmi qarşısında mübariz kimi yetişdirir.

Doğrudan da, bu nəsihətlər insan üçün kainatın və həyatın bir çox həqiqətlərini kəşf etməklə onun öz ətrafına ağıllı və dərin baxışlarla, açıq gözlə baxmasına yardım edir. Bu təsirli öyünd-nəsihətlər geniş qəlbli, xətircəm, həmçinin o, Rəbbindən, Rəbbi də ondan razı qalan bir nəfsə malik olan möminə qarşısına çıxan bütün maneələri dəf etmək və bütün çətinliklərlə, böhranlı vəziyyətlərdə mübarizə aparmaq üçün böyük bir psixoloji qüvvə bəxş edir.

Ən nəhayət, bu misilsiz göstərişlər şeytanın bütün planlarını, hiylələrini insanın qarşısında aşkar edərək, onu doğru yolda daha da sayiq və dərrakəli edir. Həqiqətən də bu nəsihətlər olduqca faydalı, möhtəşəm və qiymətsiz bir nəsihətlərdir. Onları bəşəriyyətə təqdim edənlər həyatı dərindən və kamil surətdə dərk edən, insana haqqı və

qurtuluş yolunu göstərən, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq doğru yolda mətanətli olmaqdə daim ən gözəl nümunə kimi göstərilən rəhbərlər olmuşlar. Bu nəsihətlər sadıq və ixləslə rəhbərlərimizdən sadir olmuş doğru, səmimi bir nəsihətlər olmaqla, onların qəlblərinin dərinliyindən çıxaraq hər bir sadıq və ixləslə bəndənin qəlbinin dərinliyində bərqərar olur. Hər bir mömin həyata və həyatda baş verənlərə məhz bu öyündə və nəsihətlərin köməyi ilə baxması, həmçinin bu misilsiz kəlamların onun üçün doğru yolu – nicat yolunu işıqlandıran bir hidayət nuruna çəvirləməsi üçün onları öyrənməyə möhtacdır. Bu ibrətamız nəsihətlərdən bəzi seçimlərə diqqət yetirək.

ƏZƏMƏTLİ PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD(S)-İN NƏSİHƏTLƏRİNDE

O Həzrət(s) Əbu Zər Ğifari adlı səhabəsinə gözəl və əhatəli nəsihət edərək belə buyurmuşdur:

“Ey Əbu Zər, sənə verdiyim öyündə-nəsihətlərə riayət et ki, dünya və axırətdə xoşbəxt olasan”.

“Ey Əbu Zər, beş şeyin (nemətin) qədrini, onların digər beş şey ilə əvəz olunmasından (yəni itirilməsindən) öncə bil:- Gəncliyinin qədrini qocalmazdan, sağlamlığının qədrini xəstələnməzdən, zənginliyinin qədrini yoxsullaşmazdan, asudə vaxtının qədrini işin çıxmazdan və həyatının qədrini ölməzdən əvvəl bil”.

“Ey Əbu Zər, heç vaxt (səhlənkarlıq üzündən) işini sonraya saxlama. Həqiqətən, sən sabahına deyil, bu günün uyğun tərzdə yaşamalısan. Əgər sabaha çıxsan da bu günün kimi yaşa. (Belə etmiş olsan) sabaha çıxmasan belə, bu gün itirdiklərinə görə peşmanlıq çəkməzsən”.

“Ey Əbu Zər, səhəri qarşılıyan çox sayıda insanlar vardır ki, onlar həmin günü tamamlaya (axıradək yaşaya)

bilmirlər, həmçinin ertəsi günü gözləyən bir çox insanlar vardır ki, (onlar) ona qovuşa bilmirlər”.

“Ey Əbu Zər, ömrünə (vaxtına) dirhəmindən və dinarından daha çox simiclik et (yəni malından, pulundan daha çox vaxtinin qədrini bil, vaxtına qənaət et) ”.

“Ey Əbu Zər, insanları aldatmaq üçün elm öyrənən şəxs Cənnətin iyindən belə məhrum olar”.

“Ey Əbu Zər, (axırətdə) Cənnət əhlindən olan bir dəstə insan, Cəhənnəm əhlindən olan digər bir dəstənin qarşısına çıxıb onlara deyəcəklər: «Sizin Cəhənnəm oduna girməyinizə nə səbəb oldu? Biz ki, sizin öyrətdiyiniz təlim-tərbiyənin sayəsində Cənnətə daxil olmuşuq?» Onlar isə cavab verəcəklər: «Həqiqətən, biz başqalarını yaxşı işlər görməyə çağırar, özümüz isə onlara riayət etməzdik»».

“Ey Əbu Zər, təqvalı bəndələr (bəşəriyyət üçün), rəhbərlər, müdriklər də (onlara) yol göstərənlərdir. Onlarla (təqvalı və müdrik bəndələrlə) ünsiyyətdə olmaq isə böyümək və kamilləşməkdir. Həqiqətən, mömin bəndə öz günahını böyük bir qaya kimi görər və daim bu qayanın onun üzərinə düşməsindən qorxar (yəni günahını daim ağır bir yük kimi öz üzərində hiss edər). Kafir isə öz günahını burnunun öündən uçan bir milçək kimi görər”.

“Ey Əbu Zər, Allah-təala hər hansı bir bəndəyə yaxşılıq etmək istədikdə, günahlarını onun gözləri öündə canlandırır, həmçinin günahı onun üçün çətin və ağır edər (yəni ona günahın ağırlığını hiss etdirər). Lakin pislik etmək (yəni ona öz çirkin əməllərinə görə cəza vermək) istədikdə isə günahlarını ona unutdurar”.

“Ey Əbu Zər, günahın kiçikliyini deyil, (onu etməklə) kimə ası çıxdığını düşün”.

ƏMİR ƏL-MÖMİNİN ƏLİ(Ə)-İN

NƏSİHƏTLƏRİNĐƏN

Kumeyl ibn Ziyada öz dolğun nəsihətlərilə İmam Əmir əl-Möminin Əli ibn Əbu Talib (ə) aşağıdakılari buyurmuşdur:

“Ey Kumeyl, həqiqətən Allah-təala Həzrət Peyğəmbər(s)-ə, o Həzrət(s) də mənə ədəb və əxlaq öyrətmışdır. Mən isə möminlərə ədəb və əxlaq öyrədirəm”.

“Ey Kumeyl, sən etdiyin hər bir hərəkətində (atdıgın hər bir addımında) elmə və idraka möhtacsan”.

“Ey Kumeyl, para üzüm giləsi və ya bir xurma dənəsi verməklə də olsa, heç vaxt diləncini əliboş qaytarma, həqiqətən, sədəqə Allah dərgahında (günü-gündən) böyüyüb artar (yəni savabı daha da çoxalar)”.

“Ey Kumeyl, yaxşı olar ki, sərrini kimsə bilməsin”.

“Ey Kumeyl, mömin möminin güzgüsüdür. Çünkü mömin möminə baxaraq (ondan ibrət götürüb) öz ehtiyaclarını ödəyər və vəziyyətini (xüsusiyyətlərini, əməllərini və s.) gözəlləşdirər”.

“Ey Kumeyl, şeytan sənin qəlbinə vəsvəsə etdikdə: «Azğın şeytandan qüdrətli Allaha, insanların və cılınların şərindən insanların Məbuduna pənah aparıram»- desən, İblisin və onunla birgə olan şeytanların təzyiqindən, hətta onlar (şeytanlar) hamisi İblis kimi (təhlükəli, hiyləgər) olsalar belə özünü qorumuş olarsan.”

“Ey Kumeyl, onlar (yəni şeytanlar) hər bir insani mütilik və asılık baxımından öz səviyyəsinə uyğun tərzdə aldatmağı, mənasız işlərə cəlb etməyi, lovğalandırmağı və ona vəsvəsə etməyi bacarırlar. Onlar məhz bunun hesabına insana qalib gəlib ona hakim kəsilirlər (onu təsir altına salırlar)”.

“Ey Kumeyl, sənə onlardan (şeytanlardan) qəddar düşmən və onlardan çox zərər yetirən tapılmaz. Onların

arzusu budur ki, sabah (yəni Qiyamət günü) Cəhənnəm əzabına atıldıqları zaman onlarla birgə olasan".

"Ey Kumeyl, sadəcə namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (insan üçün) şərəf sayılmaz. Əsil şərəf odur ki, namaz təmiz qəblə, Allahın razı qaldığı əməllərlə, saf, səmimi itaətkarlıqla və onun (namazın) əzəmətinin, vüqarının qorunub saxlanması ilə birgə qılınsın".¹

¹ Təhəf əl-uqul, səh.119-123, 2-ci çap

İMAM HƏSƏN İBN ƏLİ(Ə)-İN NƏSİHƏTLƏRİNDƏN

O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərzəfdə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:

“Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun gündündən əvvəl çəkmə”.

“Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axırətdə insani dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir”.

“Dünyan (dünyanla bağlı işlərin) üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axırətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən (yəni dünya işlərində tələsməyə bilərsən. Lakin Axırətlə bağlı işlərini heç zaman təxirə salmamalısan”.

“Əgər qohum-əqrəbanın köməyi olmadan izzət və ehtiram, həmçinin hökmdar olmadan əzəmət və nüfuz qazanmaq istəyirsənsə, onda Allah-təalaya ası çıxmaq zillətinindən qurtulub Ona itaət etmək şərəfinə nail ol”.²

² Qadətuna keyfə nərifuhum, c.5, səh.325-326

İMAM MÜHƏMMƏD BAQİR(Ə)-İN NƏSİHƏTLƏRİNDƏN

İmam Baqir (ə) yaxın tələbələrindən biri Cabir ibn Yəzid əl-Cöfiyə nəsihət edərək buyurmuşdur:

“Sənə beş xüsusiyyəti tövsiyə edirəm: Sənə zülm edilsə də, zülm etmə və sənə xəyanət edilsə də, xəyanət etmə. Təkzib olunduqda (dediklərini inkar etsələr) qəzəblənmə. Tərif olunduqda fərəhlənmə və məzəmmət olunduqda isə təşviş düşmə. Haqqında deyilənlər barədə düşün. Əgər bu deyilənləri (mənfi xüsusiyyətləri) özündə görsən, onda (bil ki,) haqqqa qəzəblənməklə, böyük və əzəmətli Allahın yanında alçalmağın sənin üçün insanların nəzərindən düşməkdən daha ağır olar. Əgər haqqında deyilənlər səndə olmasa, onda cismini əziyyətə salmadan savab qazanmış olarsan”.

“Bil ki, sən, yalnız o zaman bizim dostumuz sayılarsan ki, yaşadığın ölkənin əhli hamiliqla sənə: -pis insansan, -dedikdə, bu səni kədərləndirməsin, həmçinin sənə: -yaxşı insansan, -söylədikdə də bu səni fərəhləndirməsin. Hər halda yaxşısı budur ki, özünü Allahın kitabı ilə üz-üzə qoy. Onun göstərdiyi yolu gedib, çəkindirdiklərindən çəkinib, təşviq etdiyi işlərə rəğbət bəsləyib və qorxutduğu şeylərdən qorxduğunu hiss etdiyin halda isə (bu yolda) möhkəm, sabitqədəm ol və fərəhlən. Bu halda haqqında deyilənlər də sənə ziyan etməz. Yox əgər Qurana müxalifsənsə, onda sənə öyündürən nədir?”

“Həqiqətən, məmən nəfsinin öz şəhvani istəklərinə qalib gəlməsi üçün daim ona qarşı mübarizə aparar. Bəzən o, nəfsinin xətalarını düzəldərək Allah eşqinə onun şəhvani istəklərinə müxalif çıxar, bəzən isə nəfsi ona üstün gələr və o, həvayi-nəfsinin ardınca gedər. Allah-təala onu ucaltdıqda ruhlanar, xətalarını bağışladıqda (Allahın əzabını)

xatırlayaraq tövbə etməyə üz tutar və qorxuya düşər. Qorxusu artıqca isə düşüncə və biliyi də artar. Odur ki, Allah-təala buyurmuşdur: “Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünər və dərhal (gözləri açılıb) görən olarlar”.¹

¹ Təhəf əl-uqul, səh.206-207. Ərafə surəsi, ayə 201.

İMAM CƏFƏR SADIQ(Ə)-IN NƏSİHƏTLƏRİNĐƏN

İmam Sadiq(ə) yaxın səhabələrindən biri Abdullah ibn Cündəb əl-Bəclı əl-Kufiyə bir sıra mühüm məsələlər və dəyərli həqiqətlər haqda bəzi nəsihətlər etmişdir. Bu nəsihətlərdən seçilmiş aşağıdakı iqtibaslara nəzər salaq:

“Ey ibn Cündəb, gecə-gündüz öz əməlini gözlərinin öünüə gətirərək nəfsi ilə hesabat çəkmək hər bir müsəlmanın borcudur. Belə ki, Qiyamət günü rüsvay olmasın deyə yaxşı əməlini gördükdə onun artırılmasını, pis əməlini gördükdə isə onun bağışlanılmasını (Allah-təaləadan) diləməlidir. Xoş o bəndənin halına ki, Axırəti istəyir və onu qazanmağa çalışır. Həmçinin xoş o kəsin halına ki, onu aldadıcı arzular (haqq yoldan) sapındırmır”.

Sonra o Həzrət(ə) buyurdu: “Allahın mərhəməti olsun o insanlara ki, (hidayət yoluna nur saçan) çıraq və məşəl olmuş və camaati öz əməlləri ilə bacardıqları qədər bizə doğru səsləmişlər (yəni camaatda bizə qarşı inam və məhəbbət hissi yaratmışlar)”.

“Ey ibn Cündəb, möminlər yalnız o kəslərdir ki, Allahdan qorxar və onlara bəxş olunmuş hidayətin itirilməsindən ehtiyatlanarlar (narahat olarlar). Onlar Allahı və onun nemətlərini yad etdikdə (Onun heybət və əzəmətindən) qorxub titrəyər, Allahın ayələri oxunduğu zaman Onun (bu ayələrdə) zahir etdiyi qüdrətinin təsirindən (nüfuzundan) imanları artar və onlar ancaq öz Rəbbinə təvəkkül edərlər”.

“Ey ibn Cündəb, öz əməlinə arxalanan həlak olar və Allahın rəhmətinə arxayı olub günah etməyə cürət edən də heç vaxt nicat tapmaz”.

Dedim: - Kimlər nicat tapacaqdır?

Buyurdu: “Ümidlə qorxu arasında olanlar (Allahın rəhmətinə ümid bəsləyib eyni zamanda Onun əzabından qorxanlar). Onların qətbləri (yırtıcı bir) quşun caynağına düşmüş kimi savaba can atar və əzabdan qorxar”.

“Ey ibn Cündəb, hər kim Allahın onu (Axirətdə) huri-eynlə (Cənnət hüriləri ilə) evləndirməsini və başına nurdan tac qoymasını istəyirsə, onda öz mömin qardaşını sevindirsin”.

“Ey ibn Cündəb, gecə yatmağımı, gündüz isə danışmağımı azalt. Çünkü bədəndə (bədən üzvləri arasında) gözlə dildən az şükr edən üzv yoxdur. Süleyman(ə)-in anası ona bu xüsusda belə demişdir: “Ey oğul, çox yatmaqdan çəkin, həqiqətən bu iş (yəni çox yatmaq) insanların öz əməllərinə möhtac qalacaqları gün səni də möhtac qoyar”.

“Ey ibn Cündəb, həqiqətən, şeytan tələ qurub (insanları) bunun vasitəsilə ovlamaqdadır. Odur ki, onun qurduğu tələlərdən və hiylələrdən özünüzü qoruyun!”

“Ey ibn Cündəb, canını (Cəhənnəm odundan) xilas etməkdən qeyri şeyin fikrini çekən (yəni dünyani düşünən) şəxsin nəzərində əzəmətli Allah, dəyərsiz, əhəmiyyətsiz olar və (bununla da) o, Rəbbindən çox cüzi bir mənfəət əldə edər (yəni dünyani üstün tutmuş olar).

Öz qardaşını aldadən, təhqir edən və ona qarşı kın bəsləyən şəxs üçün Allah-təala Cəhənnəm odunu məskən qərar verər. Möminə həsəd aparan (paxılılıq edən) şəxsin isə qəlbində olan iman, duzun suda əriyib həll olması kimi əriyib aradan gedər”.

“Ey ibn Cündəb, öz (mömin) qardaşının ehtiyacını ödəməyə (hansısa bir işini düzəltməyə) gedən şəxs Allah yanında Səfa və Mərva (təpələri) arasında yürürən, onun ehtiyacını ödəyən isə Bədr və Ühud döyüşləri zamanı Allah yolunda öz qanına boyanmış şəxs kimidir. Allah-təala hər hansı bir ümmətə yalnız onlar öz yoxsul qardaşlarının

hüquqlarına hörmətsizliklə yanaşdıqları zaman əzab göndərər”.

“Ey ibn Cündəb, itaət olunmaları vacib buyurulanların (Peyğəmbərlər, İmamlar və valideynlərin) üzünə ağ olmaqdan başqa bütün günahlar bağışlanar və riyakarlıqla edilənlərdən başqa bütün yaxşılıqlar qəbul olunur”.

“Ey ibn Cündəb, əgər Allahın evində (dərgahında) Ona yaxın olmaq və Firdous Cənnətində yaşamaq istəyirsənsə, onda dünyani dəyərsiz, əhəmiyyətsiz bir şey hesab et və sabahın üçün (dünya malından) heç nə yiğib saxlama. Bil ki, sənə qalan, məhz (axırətin üçün) göndərdiklərin (yəni, xeyirxah və savab əmələr), ziyan gətirən isə təxirə saldıqların (yəni təxirə salıb, sonra edə bilmədiyin savab və lazımlı işlər) olacaqdır.

Özünü hər növ bəlaya - istər övladla, istər mal-dövlətlə, istərsə də fəlakətlə bağlı bəlalara səbr etməyə öyrət. Həqiqətən, Allah verdiyi nemətini əlindən almaq və bəxş etdiyi hədiyyəsini geri götürməklə sənin səbrini və şükər etməyini yoxlayar (imtahan edər).

Allaha (yəni onun rəhmətinə) elə ümid bəslə ki, bu ümid səni, Ona ası çıxmaga ruhlandırasın, həmçinin Allahdan elə qorx ki, bu qorxu səni Onun rəhmətindən məyus etməsin.

Cahilin sözünə, tərifinə aldansan, təkəbbürlük və loyqalıq etməyə, öz əməlinə öyünməyə başlayarsan. Həqiqətən, əməllərin ən yaxşısı ibadət və təvazökarlıqdır”.

“Ey ibn Cündəb, camaatın səni tərifləməsi üçün onların gözü qarşısında sədəqə vermə. Həqiqətən, belə etsən (bu işdə qazandığın) savabı itirmiş olarsan. Əksinə, (elə et ki,) sağ əlinə verdikdə sol əlin bilməsin. Yolunda sırr olaraq sədəqə verdiyin kimsə (yəni, Allah-təala), səni elə bir gündə açıq-aşkar insanların gözü qarşısında mükafatlaşdıracaqdır

ki, həmin gün insanların sənin sədəqəndən xəbərdar olmamaları sənə zərər gətirməyəcəkdir”.

“Ey ibn Cündəb, xeyir və şər bütünlükə sənin qarşındadır. Sən (həqiqi) xeyirlə (həqiqi) şəri yalnız, Axırətdən (yəni Qiyamət günündən) sonra görəcəksən. Çünkü böyük və əzəmətli Allah bütün xeyirləri Cənnətdə, bütün şərləri isə Cəhənnəmdə qərar vermişdir. Onlar ikisi də əbədi qalacaqlar. Allahın hidayət bəxş etdiyi, imanla kəramətləndirdiyi, doğru yolu öyrətdiyi, nemətlərini tanımıası üçün əql verdiyi, dini və dünyəvi işlərini qaydaya salması üçün elm və hikmət əta etdiyi şəxsin borcudur ki, daim Allaha şükr edib, Ona qarşı nankor olmasın, Onu xatırlayıb heç zaman unutmasın və Ona itaət edərək əmrlərindən çıxmasın.

Yalnız vaqıə baş verdiyi (yəni insanların dirilib qəbrlərdən qalxdığı), Qiyamət qopduğu, böyük bəla gəldiyi, yenilməz qüdrət sahibi (Allah) hökm etmək üçün (haqq) tərəziləri qurduğu və məxluqatı sorğu-suala çəkdiyi zaman, sən kimin yüksək məqam və kəramət sahibi olduğunu, həmçinin kimin həsrət və peşmançılıq çəkdiyini tam əminliklə biləcəksən. Odur ki, bu gün dünyada, Axırətdə sənə uğur gətirəcək əməlləri yerinə yetir”.

“Ey ibn Cündəb, böyük və əzəmətli Allah bəzi vəhylərdə buyurmuşdur: Mən, yalnız əzəmətim qarşısında baş əyən, Mənə xatir şəhvətindən çəkinən, bütün gününü Məni xatırlayıb zikr etməklə keçirən, yaratdıqlarım qarşısında öyünməyən, aca yemək, paltarsıza paltar verən, müsibətə düşər olanın halına yanın və kimsəsiz qəribə siğınacaq verən şəxsin namazını qəbul edirəm. Bu səbəbdən (bütün bu gözəl əməllerinə görə) də, onun nuru günəştək şəfəq saçar. Ona zülmətdə nur, cəhalət halında (biliksizliyə uğradıqda) isə ağıl, dərrakə verirəm. Öz əzəmətimlə onu himaya edir və mələklərimlə qoruyuram. Məni çağırır (yəni

**dua edir) cavab verirəm və Məndən (ehtiyaclarını) diləyir,
əta edirəm. Mənim nəzərimdə belə bir bəndə, meyvələri
misilsiz və dəyişməz olan (solmayan) Firdous Cənnətləri
kimidir...”¹**

¹ Təhəf əl-üqul, səh.221-226.

İMAM MUSEYİ-KAZIM(Ə)-İN NƏSİHƏTLƏRİNĐƏN

İmam Museyi-Kazim(ə)-in tanınmış şagirdi Hişam ibn Hikəm Bağdadiyə etdiyi bu nəsihətlər elmin ən qiymətli incilərini özündə ehtiva edir, insana ən üstün dünya görüşü və dəyərli göstərişlər verir. Bu nəsihətlərdən bəzi hissələrə nəzər salaq:

“Ey Hişam, hər bir şeyin əlaməti vardır, ağıllı şəxsin əlaməti isə təfəkkürdür”.

“Ey Hişam, əlində qoz dənəsi olduğu halda və sən onun qoz olduğunu bildikdə camaat əlindəkinin mirvari dənəsi olduğunu desə, bunun sənə heç bir faydası olmaz. Həmçinin əlində mirvari dənəsi olduğu halda və sən onun mirvari olduğunu bildikdə camaat əlindəkinin qoz dənəsi olduğunu desə, bunun sənə heç bir zərəri olmaz”.

“Ey Hişam, Allahın insanlar üzərində (Qiyamət günü onların bəhanələrinin qarşısını almaq üçün) iki dəlili vardır: Zahiri dəlili və batini dəlil. Zahiri dəlil elçilər, peyğəmbərlər və imamlar, batini dəlil isə əqlərdir”.

“Ey Hişam, ağıllının az əməli ikiqat qəbul olunur. Həvayı-nəfsinə uyanın və nadan adamın isə çox əməli qəbul olunmaz”.

“Ey Hişam, həqiqətən, ağıllı adam hikmət əldə etmək naminə dünyanın azi ilə (cüzi dünya malı ilə) qane olar. Lakin dünyani qazanmaq üçün hikmətin azlığına (yəni hikməti itirmək bahasına dünyani qazanmağa) razı olmaz. Məhz bu səbəbdən onların (ağıllı insanların) ticarəti uğurlu, mənfiətli olar”.

“Ey Hişam, əgər sənə kifayət edən, ehtiyaclarını ödəyən (miqdarda dünya malı) səni qane edirsə, onda ən az dünya malı da sənə yetər. Ehtiyaclarını ödəyən (miqdarda

dünya malı) səni qane etmirsə, onda dünyada heç nə sənə kifayət etməz”.

“Ey Hişam, aqil insanlar dünyanın hətta lazımsız, əbəs işlərini belə tərk etmişlər, o ki, qaldı günahlar ola. Çünkü dünyamı tərk etmək fəzilət, günahları tərk etmək isə vacibdir”.

“Ey Hişam, böyük və əzəmətli Allah əməli saleh insanların belə söylədiklərini (dua etdiklərini) hekayət etmişdir: -Ey Rəbbimiz! Bizi doğru yola yönəldidikdən sonra ürəklərimizə şəkk-şübə (azğınlıq, əyrilik) salma! Bizə öz tərəfindən bir rəhmət bəxş et! Çünkü sən həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən. Onlar bu sözləri qəlblərin (haqq yoldan) sapınmağa, cəhalət və azğınlığa qayıtmağa meylli olduğunu bildikdə söyləmişlər”.

“Ey Hişam, insanlığı olmayanın dini, əqli olmayanın isə insanlığı olmaz. Həqiqətən, (Allah yanında) ən hörmətli insan dünyamı özü üçün təhlükə hesab etməyəndir. Cisminizə gəlincə isə (bilin ki,) onların qiyməti yalnız Cənnətdir. Bu səbəbdən onları Cənnətdən başqa heç nəyə satmayıñ”.

“Ey Hişam, insanların şərəfini (namusunu) ləkələməkdən çəkinən şəxsin Qiymət günü Allah-təala günahlarını, xətalarını bağışlayar. İnsanlara qarşı qəzəbini boğan şəxsə isə Allah-təala Qiymət günü qəzəblənməz”.

“Ey Hişam, aqil şəxs öz mənafeyinə (marağına, istəklərinə) xatir olsa belə yalan danışmaz”.

“Ey Hişam, ikiüzlü və riyakar bəndə ən pis bəndədir. Qardaşını gördükdə tərifləyər arxasında isə qeybətini edər, ona bir şey bəxş olunduqda həsəd aparar (paxılılıq edər), bəlaya düşər olduqda isə onu darda qoyar”.

“Ey Hişam, həqiqətən, dünya ilan kimidir. Onun üstü yumşaqdır, qarnında isə öldürücü zəhər var. Ağlılı insanlar ondan ehtiyatlanar, uşaqlar isə ona əl uzadalarlar”.

“Ey Hişam, dünya dəniz suyuna bənzər. Susuz insan ondan içdikcə susuzluğu daha da artar və nəticədə bu su onu öldürər”.

“Ey Hişam, heç zaman təkəbbürlük etmə. Həqiqətən, qəlbində zərrə qədər təkəbbur olan şəxs Cənnətə daxil olmaz. Büyüklük yalnız Allaha məxsusdur. Hər kim Allahın qarşısında böyüklük edərsə Allah-təala onu üzü üstə Cəhənnəm oduna atar”.

“Ey Hişam, Peyğəmbər(s) buyurub: -Möminin çox susduğunu gördükdə ona yaxınlaşın, həqiqətən, o, sizə hikmət söyləyər. Mömin az danışınçox iş görən, münafiq isə çox danışınçox iş görən olar”.

“Ey Hişam, təkəbbürlük etməkdən və elminlə öyünməkdən çəkinməsən Allah-təalanın nifrətini qazanarsan. Onun nifrətindən sonra isə nə dünyan sənə fayda verər, nə də axırətin. Dünyada sahibi olmadığı evdə yaşayan və oranı nə vaxt tərk edəcəyini gözləyən şəxs kimi ol!”

“Ey Hişam, din əqli ilə ünsiyyətdə olmaq dünya və axırətin şərəfi, nəsihət verən aqil insanla məsləhətləşmək isə uğur, bərəkət, kamillik və Allahın lütfüdür. Aqil şəxs sənə bir şeyi məsləhət gördükdə onun məsləhətindən çıxma. Həqiqətən, bu iş sənin məzəmmət olunmağıyla nəticələnər. Qarşına iki iş çıxdıqda, hansının daha xeyirli və doğru olduğunu bilməsən, onlardan hansı həvəyi-nəfsinə daha uyğundursa onu tərk et. Çünkü ən doğru iş həvəyi-nəfsinə müxalif olandır”.

“Ey Hişam, dünyani sevənin qəlbindən Axırət xofu gedər. Elm əta olunmuş şəxsin dünyaya məhəbbəti nə qədər artarsa, bir o qədər Allahdan uzaqlaşar və Allahın da ona qarşı qəzəbi artar”.

Mündəricat

Müqəddimə.....	3
----------------	---

BİRİNCİ FƏSİL

Təhlükə mənbəyi.....	7
Nəfslə əqlin fərqi.....	9
Əqlin rolu nədən ibarətdir	10
Əql necə əsirə çevrilir	12
Yunan məntiqinin nöqsanı	14
Nəfsə diqqət yetirməyin zəruriliyi.....	16
Nəfslə bağlı üzərimizdə olan məsuliyyət	19
Səhv düşüncə	20

İKİNCİ FƏSİL

İslam məntiqinə əsasən nəfsin təhlükəsi	23
Nəfs pis işlərə vadar edəndir.....	23
Ən böyük cihad nəfslə edilən cihaddır.....	28
Nəfs və onun insana mütəmadi təsiri.....	34
Nəfsin düçər olduğu bəzi xəstəliklər	35
Hər şeydən əvvəl nəfsin islahıdır	39
Nəfs ən təhlükəli düşməndir	43
Nəfslə hesabat çəkmək və onu izləmək	44
Nəfsi azğınlığın nəticələri.....	48

ÜÇÜNCÜ FƏSİL

Süquta uğramaq təhlükəs	52
Təhlükə haradan gəlir	56
Şeytanın hiylələrindən ehtiyath olun.....	60
Doğru yol təminatı.....	63
Əzəmətli Peygəmbərimiz Məhəmməd(s)-in nəsihətlərindən	64
Əmir əl-Möminin Əli(ə)-in nəsihətlərindən	66
İmam Həsən ibn Əli(ə)-in nəsihətlərindən	68
İmam Mühəmməd Baqir(ə)-in nəsihətlərindən	69
İmam Cəfər Sadiq(ə)-in nəsihətlərindən.....	71
İmam Museyi-Kazım(ə)-in nəsihətlərindən	76

Radaktor: Emin Salman oğlu

Korrektor: Fərhad Mədətov

Yığılmağa verilib: 12.06.03. Qeydiyyat tarixi: 11.07.03.
Qeydiyyat nömrəsi: DK 452/d. Çapa imzalanıb: 01.09.03.

Kağız formatı: 60x84 1/16, şərti çap vərəqi: 5, Tiraj: 300
Ofset çapı, kitab «Qələm» poliqrafiya müəssisəsində
yığılmış, səhifələnmiş və çap olunmuşdur,

Ünvan: Hüsü Hacıyev küçəsi, 1.

Tel: (50) 352 52 06, 352 52 55

Kitabın çap və s. hüquqları qorunur

